

**Dr. Muhammet Mustafa Gü**

**ELYAS GİBBİN YARADICILIĞINDA  
AZƏRBAYCAN ƏDƏBİYYATININ  
TƏRCÜMƏ MƏSƏLƏLƏRİ**

**dərs vəsaiti**

Qafqaz Universiteti nəşri  
Bakı, 2013



Az 2013  
2271

Dr. Muhammet Mustafa Gü'l

ÖNSÖZ NƏŞRİ ÜNİVERSİTETİNƏ TƏQİF

MƏDRƏSƏ MƏQSƏDİ  
MƏDRƏSƏ MƏQSƏDİ  
Mədrəsənin məqsədi  
Mədrəsənin məqsədi  
Mədrəsənin məqsədi  
Mədrəsənin məqsədi

**ELYAS GİBBİN YARADICILIĞINDA  
AZƏRBAYCAN ƏDƏBİYYATININ  
TƏRCÜMƏ MƏSƏLƏLƏRİ**

Dərs Vəsaiti

99494

Dərs vəsaiti Azərbaycan Respublikası  
Təhsil Nazirliyinin **12 mart 2013-cü il** tarixli  
**399 sayılı** əmri ilə tövsiyə olunmuşdur.

**M.F.Axundov adı  
Azərbaycan Mili  
Kitabxanası**



Bakı - 2013

**ARXIV**

100306



Qafqaz Universiteti Nəşri

## ELYAS GİBBİN YARADICILIĞINDA AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏRCÜMƏ MƏSƏLƏLƏRİ

Dərs vəsaiti

### MÜƏLLİF:

Dr. Muhammet Mustafa Güll

### RƏYÇİLƏR:

Şahin Həmid oğlu Xəlilli  
fil.e.d. professor

Dos. Erdal Karaman

Qafqaz Universiteti, Pedagoji fakültənin dekanı

### ELMI REDAKTOR:

Rəhila Məmməd qızı Qeybullayeva  
filologiya elmləri doktoru, Professor

### DİZAYN:

Sahib Kazimov, İlham Əliyev

Qafqaz Universiteti Elmi Şurasının 21.10.2012 tarix,  
2012/121.04 sayılı qərarıyla universitet nəşri olaraq  
çap olunmasına qərar verilmiştir.

ISBN: 978-9952-468-22-9

© M. Mustafa Güll, Bakı, 2013  
© Qafqaz Universiteti, Bakı, 2013

## MÜNDƏRİCAT

Britaniya ədəbiyyatının əsərlərinin tərcümə həqiqətində mövzuya dair suallar	v
<b>ÖNSÖZ</b>	

### I FƏSİL

Orta əsrlər Azərbaycan türk poeziyasının ingilis dilinə <sup>1</sup> tərcüməsi	1
Qazi Bürhanəddin Gibb Tədqiqatlarında	1
Mövzuya dair suallar	24

### II FƏSİL

Orijinalla qarşılıqlı müqayisədə klassik şeir nümunələrinin ingilis dilinə tərcüməsində milli koloritin saxlanması	25
İmadəddin Nəsimi Gibb Tədqiqatlarında	25
M.Füzuli Gibb Tədqiqatlarında	33
Mövzuya dair suallar	60

### III FƏSİL

Şərq-qərb ədəbi əlaqələri və E.C.V. Gibb	61
Mövzuya dair suallar	67

Poetry Vocabulary	68
-------------------	----

İstifadə olunmuş ədəbiyyat	79
----------------------------	----

ÖNSÖZ

Britanya adâbiyyatşunaslığında turkdilli adâbiyyat hakkında müayyan söz deyilmiş, bu adâbiyyatın bir sıra klassik nümuneleri ingilis diline târcümâ edilmişdir.

Dərs vəsaitində klassik və orta əsrlər türkdilli poeziyanın Britaniya şərqşünaslığında dəyərləndirilməsi, eləcə da Azərbaycan türk şairlərinin əsərlərinin ingilis dilinə tərcüməsi məsələləri əsasən Elyas Gibbin yaradıcılığı müstəvisində diqqətə çatdırılmışdır.

*Respublikamızın ali maktablarının ingilis dili və  
ədəbiyyatı şöbələrində təhsilin bakalavr pilləsi üçün  
nəzərdə tutulmuş dərs vəsaiti şeir tərcümələri dər-  
sında istifadə edilə bilər.*

Ш5(5=Ty)5-44-31973 + Ш5(2=As)1-44-31973  
+ Ш143.21-4-923

# I FƏSİL

## ORTA ƏSRLƏR AZƏRBAYCAN TÜRK POEZİYASININ İNGİLİZ DİLİNƏ TƏRCÜMƏSİ

Qazi Bürhanəddin Gibb Tədqiqatlarında

Orta əsr turkdilli poeziyasının ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı geniş elmi-nəzəri fikirlər söyləməklə yanaşı ingilis şərqşünası Gibb və digər istedadlı mütərcimlər klassik Azərbaycan şairlərinin şeirlərini ingilis dilinə çevirmişlər. İlk olaraq Qazi Bürhanəddinin ədəbi irsindən nümunə olaraq aşağıdakı qəzəlin orijinaldan ingilis dilinə edilmiş tərcüməsinə baxaq.

Yuxarıda qeyd edildiyi kimi, Qazi Bürhanəddində başqa şairlərdə olmayan bir özəllik var. Onun böyük eşqlə yazdığı qəzəllərində təxəllüs yoxdur. Şairin qəzəllərini oxuyarkən onun öz elminə, sənətinə böyük sevgi hissi ilə yanaşlığı hər misrasından bəlli olur. Bu baxımdan onun bütün duyğularının, sevgisinin həpdürdüğü şeirləri səmimidir. Şərqşunas haqlı olaraq qeyd edir ki, «Qazi Bürhanəddinin əsərinin ədəbi yönüylə tam tanış olmaq üçün onun Divanını çox diqqətlə tədqiq etmək gərəklidir. Və bu da aydındır ki, onun poeziyası tamamilə Sultan Vələd və Aşıq Paşa kimi tanınmış şairlərin yaradıcılığından frqlənir. Əgər onlar üçün şeir fikirlərini ifadə etmək üçün bir açardırsa, Qazi Bürhanəddin üçün şeir hər şeydən öncə bir sənət zəkasını və ustalığını göstərmək üçün bir sahədir» (65, 214).

Tengi-şakəri ləli-ləbüñ təngə gətürdi,  
Tutisini bu könlümün ahəngə gətürdi.

Gönlümi bən qomış idim könli yoluna,  
Çarə nadürür, şışeyi çün cəngə gətürdi.

Qurdı qaşı yayınıvü gözlədi gözü ox,  
Məgər ki, bu türkləri ol cəngə gətürdi

Canumı saçı qılı yaxar od kibi çün,  
Qamını budur, hər nayı ki, cəngə gətürdi.

Vergil əlinə, saqı, tolu camivü anla,  
Şol lütfi ki, ol badeyi-gülərangə gətürdi (24, 34).

Gibb Qazi Bürhanəddinin bu qəzəlini ingilis dilində belə səsləndirir:

*Thy ruby lips unto the sugar-bale have wroughten bale,  
And made this parrot-heart of mine in melody to wall.*

*I flung my heart, ah, woe is me, upon her heart's pathway;  
To save the vial cast against the stone,  
whate'er may vail?*

*She bent her eyebrow-bow and notched the arrow of her eye;  
It seemeth then she would yon Turks unto this battle hail.*

*Her tresses and her locks do burn my soul like aloes-wood,*

*For this her with whatsoe'er she may to ciutch avail.*

*O skinker, give into her hand the brimming bowl and see*

*The charm and seemliness she adds unto the wine vermeil*

Qəzəl bütün gözəlliyi ilə heyranedicidir. Bürhanəddin qəzəlində təxəllüsünü verməyə ehtiyac duyur. Bu bəlkə də onunla bağlı ola bilər ki, Qazi Bürhanəddin şeirlərində olan alilik, sevgi hissəleri, aşiqin sevgilinin kimliyi bütün yönələri ilə verildiyindən o, qəzəlin sonunda bütün orta əsr şeiriyyətinə məxsus olan formanı saxlamağa ehtiyac duymamışdır. Qazi Bürhanəddin özünədək formalaşan qəzələ bir sıra yeniliklər gətirdiyi kimi yeni bir yolla getməyi üstün tutmuşdur. İngilis şərqşunası qəzəli özünəməxsus bir sənətkarlıqla ingilis dilinə çevirmişdir. Qəzələ məxsus formanı olduğu kimi saxlamaqla bərabər məzmunu da qorumuş, Qazi şeirinin səciyyəvi xüsusiyyətlərinə sadıq qalmışdır. Şərqşunas hər misra üçün qeyddə geniş şərh vermiş, qərb oxucusuna aydınlıq gətirmiştir. Tərcümədə heç bir ixtisara yol vermədiyindən Gibbin tərcüməsi uğurlu alınmışdır.

Gibbin Qazi Bürhanəddindən tərcümə etdiyi o biri qəzəl sevgi duyğusu və eşq anlayışının yaşanılmış hissəlerinin ifadəsi olan qəzəldir.

*Ey siyah gisuvü sapid zəqən,  
Gisularunda səd hərar şikən.*

Şəm necə ki dili uzun isə  
Nurun ilə məqamı oldu ləqən.

Can gisusı ilə pərişandur,  
Gözinün guşasında qıldı sakən.

Gözlərüm Cəfər oldu, cün tutağı  
Birisi dür Hüseynü biri Həsən.

Qıl biliyçün tənumi qıl qulayım  
Olayım yoluna Üveyisi-Qəran (24, 348).

Bu qəzəldə təsvir edilən sevgilinin eşqi yolunda qanla dolan gözlərini və qırmızı dodaqlarını qanlı paltarıyla şəhid olan Hüseynə bənzədir. Hüseyn Kərbəlada, Həsən isə Mədinədə şəhid edilmişlər. Cəfər dəkəlməsi ilə də bir eyham düşünülür. Birinci mənada kişi adı, ikinci mənada isə göz yaşlarına işarə olmaqla «bulaq» (axan su) mənasındadır. Üveyisi-Qəran dedikdə şairin burada təsvir etdiyi Qəran Yəmənli Qəran qəbiləsindəndir. Həzrəti Peygəmbər dövründə yaşasa da, onu görməmişdir. Həzrəti Peygəmbərin bir dişinin yox olduğunu öyrənmiş, lakin hansı olduğunu bilmədiyi üçün eyni dişin çıxmasına əmin olmaq üçün bütün dişlərini qırmışdır. Muraviyəyə qarşı Həzrəti Əlinin yanında vuruşarkən 658-ci ildə şəhid olmuşdur. Burada təsvir edilən Üveyisi Qəran Həzrəti Peygəmbərə olan sevgisinə görə dişlərinin hamısını qırıldığı kimi, sevgili də öz bədəninin sevgilinin beli kimi incə olmasını, bu etibarla da onun belini xatırlamasını istəməkdədir.

Gibbdə bu qəzəlin tərcüməsi belədir:

*O thou, white of chin! And o thou, black of hair!  
A myriad the tangles thy dark tresses bear.*

*What though that the tongue of the taper be long,  
Its place is the lantern through thy radiance fair.*

*Distraught and bewildered the soul for her locks,-  
It maketh the nook of her eye its repair.*

*Mine eyes they are Jafer (yea, e'en as her lips), -  
Huseyn and Hasan are the twain of them there.*

*I'll waste to a hair for her hair-waist my frame, -  
The Uweys-i Qaren of her path will I fare (65, 216).*

Gibbin bu tərcümələri şairin əsərlərindən ingilis dilinə ilk tərcümələri olmasına baxmayaraq orijinala yaxınlıq baxımından çox qiymətlidir.

Qazi Bürhanəddinin sənətkarlıq qüdrətini dərin-dən duyan və onu Qərb oxucularına çatdırmağa xüsusi səy göstərən Gibbin tərcümə üsulu diqqətəla-yıqdır. Ingilis alimi tərcümə zamanı Qazi Bürhanəddin şeirinin səciyyəvi xüsusiyyətlərinə sadiq qalmış, imkan daxilində onun ölçü və ahəngini saxlamağa cəhd etmiş, beləliklə demək olar ki, çətin və şərəfli işin öhdəsindən ləyaqətlə gələ bilməşdir. Şairin başqa bir qəzəlinə nəzər salaq:

*Bən necəsi diriləm səndən irax  
Bilmərəm nə qulayım səndər irax.*

*Gözlərim yaşı durur sayıl şaha,  
Mən dəxi həm sayılım səndən irax.*

*Dil dilərsin can verirəm bən əvəz  
Dilərəm ki, dil diləm sendən uzax.*

*Qıl qıl üçün gisusnun miskin olup  
Bu tenimi qıl qılam səndən irax.*

*Gözlərini qırır könlüm qatna,  
Göz qanına mailəm səndən irax.*

*Can canına muttəsildir ey nigar,  
Həm yine mən hayıləm sendən irax.*

*Səndən ayrı – səndən ayrı yanaram,  
Sanma ki, mən qafiləm səndən uzax (24, 507).*

Qazi Bürhanəddinin bədii düşüncəsi onadək yanmış ədəbi-bədii dəyərlərdən, ayrı-ayrı dini, fəlsəfi axınların yaratdığı mühitdən ayrı deyil. Bu dönmədə müsəlman şərq, o sıradan türk ədəbiyyatında təsəvvüf axınının təsiri başlıca yer tuturdu. Qazi Bürhanəddinin ədəbi yaradıcılığında bu ənənənin imkanlarından yararlandığı, onun hər misrasında duyulur. Şairin siyasi işlərində olduğu kimi bədii düşüncəsində də çox yönlülüyüünü qoruyub saxlayır. Məhz bu qəzəldə bu öz əksini geniş tapmışdır:

*How shall I live on, ah, how, afar from thee?  
Know not I what I shall do, afar from thee.*

*O my Liege, from fort! Mine eyen pour the tears  
Poor am I, as beggar low, afar from thee*

*Thou wouldst have my heart, I give my life instead  
Hard I'd hurt my heart all through, afar from thee.*

*Sad and woeful for each hair that thou dost wear;  
To a hair I'd wear me too, afar from thee.*

*Lo, my eyes have entered my heart's blood, alack!  
Fain of my eyes' blood O go, afar from thee.*

*To thy life my life is joined, O beauty bright,  
Like unto a veil I show, afar from thee.*

*Far from thee, ah, from thee, I burn always:  
Think not I am heedless, no, a far from thee*

(65, 217).

Tərcümədə Gibb qəzəlin məzmununu və formasını saxlamaqla Qərb şeir formasına yad olan rədifi də saxlamış, bu da şərqsünasın Şərq poeziyasına dərindən bələd olduğunu bir daha təsdiqləyir. Misal üçün qəzəldə olan «səndən irah» rədifi eynilə tərcümədə saxlanılmışdır «a far from thee» rədifindən qabaq gələn qafiyəli sözlər bunlardır:

*Do, low, through, go, show, no və s.*

Qazi Bürhanəddin şeirlərini xarakterizə edən şərqsünas onun şeirlərində təsəvvüf ruhunun güclü olduğunu da önə çəkir. Belə ki, Qazi Bürhanəddinin təsəvvüf düşüncəsi ilə bağlılığını onun şeirlərində «sevgi» anlayışına verdiyi dəyərlə bütövlükdə görmək olar.

*Yar bizimla yenə gör ki nə al eylədi,  
Ta ki, yaşım qan ola yanağın al eylədi.*

*Ağrını gorali dizliyim oldu güman,  
Bellini göstərəli məni xayal eylədi.*

Canımı aldı görü könlüm apardı toru,  
Səhdü şəkər tək sözü ağlımı lal eylədi.  
  
 Hicrinə doyımazam, vəslinə irimerem  
Ol sənəmin ki üzü bədri hilal eylədi.  
  
 Hüsnü ki, hak lütfüdür bizə haram edibən  
Görləri aşiq qanın nişə halal eylədi.  
  
 Il dəxi avarədir dolaşalı zülfüna  
Yeridir ol ona çün qılıb qan eylədi.  
  
 Yerçi kabab eylədi işgi oduna canı  
Yar ağrının yarıını birə zülal eylədi (24, 31-32).

Gibb qəzəldə göstərilən hər sözə geniş şərh verir ki, bu da onun Şərq dünyasına, Şərq poeziyasına və ədəbiyyatına dərindən bələd olduğunu göstərir. «Sənəm» sözünə şərqşünas belə şərh verir: «Aşiqin çox düşgün olduğu sevgili ümumiyyətlə sənəmə bənzədir. Sevgilinin gözəlliyi Allahın bir lütfüdür. Allahın rəhməti, lütfü isə Allahdır. Lakin sevgili bunu inkar edərək, lütfü bizə halal olmadığı kimi hərəkət etməkdədir. Halalı haram qılmaqla son dərəcə mahir olan sevgiliyə haram olan qan tökməyi necə halal saya bilir» (65, 218).

*See how yon dearest one again on us a ruse  
hath played, -*

*To turn our tears to blood she hath her cheek  
with rouge o'erlaid.*

*Since I have seen that mouth of hers my life  
hath been a doubt;*

*Since she hath shown that waist of hers she's  
turned me to a shade.*

*Her eyes my soul subduing, her ears my heart  
undoing,  
Her words as honey flowing, my reason dumb  
have made.*

*Her absence I can bear not, her union I may  
share not, -*

*Yon Idol's fore whose face doth plenilune to  
cresent fade.*

*God's grace that beauty is which she to us  
unlawful makes\$*

*How is it lawful for her eyne her lover's  
blood to shed?*

*A wand'ring vagrant is the wind since  
playing in her hair;*

*Not all ungrounded are the tales that  
thereanent are spread.*

*For all that at the fire of love of her she  
broiled the soul,*

*The moisture of her lip as cooling water she  
purveyed (65, 218).*

Qazi Bürhanəddinin şeirlərində insani sevgi önəmli yer tutur. Şairi öyrənen tədqiqatçılar onun bu yönünü ayrıca göstəirlər. Onun şeirləri o zamanın təsəvvüf duyğuları içində boğulmuş olmaqdan çox gerçək insan sevgisini ifadə edir.

*Nigarına, nigarına, nigarın.*

*Sözün abi-hayatdur eşq narın.*

*Mənəm məxmur cüz ləli-ləbündən,  
Yazılma kimsənə anun xumarın.*

*Qərarlı zülfünün yoxdur nedəlüm,  
Nə qılalar hələ şol biqərərin.*

*Bizə yaramazın qerü salalum,  
Gətirəlüm aramuza yazarin (24, 398-399).*

Bu nümunələrdə təsvir olunan sevgili canlı boyaları ilə verilib. Qazi Bürhanəddinin ən tipik və özünü başqa şairlərdən ayıran ən mühüm tərəfi sevgilinin gözəllik ünsürlərini təşkil edən saç, kiprik, üz, yanaq, ağız, dodaq, diş, dil, bel kimi bədən üzvlərini obrazlı şəkildə sənətkarlıqla işlətməsidir.

Şair şeirlərində səmimi, canlı və xüsusi bir deyim tərzi var. O, bəşəri sevginin təzahürlərini, məğrur və hərəkətli bir hökmdar ədası ilə sərbəst göstərir. Qazi Bürhanəddinin bənzərsizliyini ortaya qoyan məsələlərdən biri sevgilini gerçek cizgiləri ilə təsvir etməkdir, şairi başqalarından ayıran bir cəhət də ədəbiyyata yeni təşbeh və məcaralar qatması, türk şeirini özünəməxsus bir sənətkarlıqla işləməsidir. Qazi Bürhanəddinin yaradıcılığını araşdırın şərqşunas onun şeirlərini dəyərləndirərkən üstündə durduğu məsələlərdən biri də şairin bədii düşüncəsində ərlik, igidlik motivlərinə önəmlı yer ayırması onun bir dövlət başçısı kimi çalışmaları ilə bağlıdır. Şair şeirlərində fatehliyin, ərliyin fəlsəfəsini yaradıb. Bütün bu deyilənləri

duyar bir sənətkar kimi Cibb dərindən hiss etmiş və odur ki, o, Qazi Bürhanəddinin yaradıcılıq ələminə daxil ola bilmış, onun şeirlərinin özünəməxsus emosional sırlarını, bədii təsvir usulunu və ifadə vasitələrini dərindən başa düşmüşdür. Burada şair «sözün abi hayatdır» dedikdə sevgilinin ağını abi-həyat qaynağına, ağızdan çıxan sözləri isə abi-həyata bənzətmışdır. Ləl dodaqları üçün olan eşqi onu sər-xoş etmiş, belə ki aşiqi yaxşılaşdıracaq olan onun sevgilisinin öpüşüdür. Bu qəzəli Gibb özünəməxsus bir tərzdə tərcümə etmişdir. Tərcümə zamanı Gibb Qazi Bürhanəddin qəzəlində ən incə məqamı belə nəzərindən qaçırıbmış, qəzəlin ruhunu, xüsusiyyətini orijinaldakı kimi verə bilməşdir.

*O fairest one! O fairest one! O fairest!  
Thy words the Stream of Life, thy love the clearest.*

*I drunken am, and save thy ruby liplets  
Is none may heal the ill they've wroughten,  
dearest.*

*Oh what shall we? – thy tresses rest them never!  
What do with these that rest not, fluttering rarest?*

*Behind us let us cast what nothing boots us,  
And let us hale the thing that boots us nearest  
(65, 219).*

Gibbin tərcüməsi orijinala yaxındır. Və bu misraların müqayisəsinə ehtiyac duyulmur. O, qəzəlin məzmununu, ideyasını və bədii dəyərini düzgün başa düşmüş, ona görə də onu dəqiq tərcümə etmişdir.

Gibb eyni zamanda Qazi Bürhanəddin yaradıcılığından bir neçə rübai və tuyuğu da ingilis dilinə çevirmiştir.

Qazi Bürhanəddinin rübai'lərində igidlik ruhu ilə sevgi biri-birinə qarışır. Şairə görə gerçək igidlik döyüş meydanından çox, aşiqlikdədir. Elə şairin rübai'lərində ərlik anlayışı ilə birgə sevgiyə də belə geniş yer ayırması da bununla bağlıdır. O, rübai'lərində eşqlə qəhrəmanlığı biri-birindən ayırmayıb. Qazi Bürhanəddinin rübai'lərində dil, ifadə və deyim baxımından canlı, təbii və şöhrətvari səciyyə daşıyır. Kiçik lirik lövhələr yaranan şair olduqca şux, oynaq mənzərələrdə sevgililərin görüşünü yeni bir təravətlə qələmə almışdır:

*Dedim ki lebün dedin nə şirin söylər,  
Dedim ki, belün, dedin nə narın söylər.*

*Dedim ki, canüm cümlə fədadır saçuna  
Dedi ki bu miskin hələ varın söylər* (24, 610).

Gibb bu oynaq, sevgi hissələrini özündə əks edən bu misraları belə tərcümə etmişdir:

*I said: That I thy lip shall drain, may it be?  
To this my pain, assain or bane may it be?*

*To union winning not, I am fallen far off;  
In dreams that I thy lip shall drain, may it be?*  
(65, 220)

Tərcümə çox uğurludur. Rübənin məzmunu orijinaldakı kimi verilmiş, formaya da xələl gətirməmiş-

dir. Hətta «söylər» rədifindən öncə gələn sözər də həmqafiyədir.

Gözəl bədii üslub və deyimi, ideya və məna tutumuna görə Qazi Bürhanəddin fərqli bir mövqe tutur. Onun yaratdığı poetik nümunələr, xüsusiylə də rübai və tuyuqları ideya-bədii baxımdan gözəl sənət əsərləridir.

*Şad olur isem vəslinlə qəm olamı,  
Bən irməz isəm nesne sıra kəm olamı?*

*Səd parəvü məcruh edər idüm cigəri,  
Ləlün ilə bilsəm ona məzhəm olamı?* (24, 608)

Aşıq və sevgili arasında olan dərin istəyin təzahürü kimi bu misralarda səmimi hiss çox real bir tərzdə ifadə olunmuşdur. Dərdinin bütün çarəsini məhz sevdiyinə qovuşmaqdə görən aşiq nə qədər sevdiyinə yaxın olmaq istəsə də, ondan bir o qədər uzaqdır. Yeganə təsəllisini sevdiyinin ləblərində görə də onun üçün o da əlçatmadır. Maraqlıdır ki, Gibb məhz lirik, təbii hissələrin ifadəsinə olan beytləri seçmişdir.

*What hurt were I made glad by union with thee?  
And should I win not, what lack wouldest thou see?*

*Wound would I my heart, yea, to shreds it tear,  
Knew I thy ruby lip the salve therefore would be*  
(65, 220)

Bütün klassik ədəbiyyatda, xüsusiylə poeziyada «Leyli və Məcnun» əfsanəsi aparıcı mövzu kimi şair-

ləri özünə çəkmiş və onlar bu mövzunun poetik bir biçimdə qələmə almışlar. Eləcə də Qazi Bürhanəddin poeziyasında – rübaisində bu mövzu xatırlanır:

*Könlüm yenə ol Leyliyə Məcnun olmuş  
Yaşım yenə yar yoluna ceyhun olmuş*

*Ləbləri çəkişmiş könlümü ola mı  
Baxdım aralarında məgər xun olmuş* (65, 220).

Aşıq özünün sevdiyini ülvi eşq mücəssəməsi olan Leyliyə bənzədir. Özünü onun məcnunu sayıır. Göz yaşlarını isə müqəddəs torpaqdan axan saf, duru, göz yaşları kimi duru olan Ceyhun çayına bənzədir. Eləcə də sevdiyinin dodaqlarının qırmızılığını qəlbini yarasının axan qanına bənzədimr.

Gibbin büyük zövqlə seçdiyi bu nümunə ingilis dilində belədir:

*Again for yon Leyli is my heart Mejnun-wode,  
Again for yon dearling are my tears Jeyhun-flood.*

*May it be that her lips have torn this heart of mine?  
I looked, and behold, betwixen them was there blood!*

Qazi Bürhanəddinin başqa bir rübaisinə baxaq:

*Dedi ki neyçün gözünü pürnəm görürəm.  
Ya könlünü mən nişə pur qəm görürəm.*

*Dedim sənəmə onun üçün ki, ləbin  
Daim görməsəm vəli dəm-dəm görürəm* (24, 610).

Gibb bu rübaini aşağıdakı kimi tərcümə etmişdir:

*Said she: Why thine eyen weeping fain do I see?  
And why thy heart full of pain do I see?*

*Said I: O Idol, 'tis for this, that thy lip  
I see not always, but only now and then do I see!*

(65, 220)

Bu rübaidə iki sevən sevgili arasında söhbət təsvir edilir. Sevdiyinin fəraigindən göz yaşı tökən, ürəyi dərdli, qəmlə dolu olan aşiqə verilən suala cavab odur ki, aşiq öz sevdiyini hərdən bir, gec-gec göründükdə göz yaşı tökər. Əzab çəkər, qəm yeyər.

Qazi Bürhanəddin istər iri həcmli, istərsə də kiçik həcmli şeirlər yazsa da, onun şeirlərinin məna yükü böyükdür. Şeirləri axıcıdır, düşündürücüdür.

Qazi Bürhanəddin yazdığı hər misrada gözəlliyi sevdiyinin vəsf və tərənnümünü baş mövzu sayıır. Ona görə də milli-bədii-poetik ənənələrdən faydalanan Qazi Bürhanəddinin poetik incilərində lirizm çox güclüdür. İngilis şərşənəsi da bunu duymuş və seçdiyi və tərcümə etdiyi bu parçaları böyük zövqlə nəzərə çatdırmışdır.

Qazi Bürhanəddin rübailərində lirizm çox qüvvəlidir. Onun yazdığı rübailər əsasən məhəbbət motivli rübailərdir. Bu rübailərdə bədii ifadə vasitələri, obrazlı deyim formaları yerli-yerində işlənilmişdir. Məhz bu baxımdan şairin rübailəri yüksək sənətkarlıq baxımından fərqlənir. Eyni zamanda Qazi Bürhanəddinin rübailəri məzmun və forma zənginliyinə malikdir.

*Cananaya can verməgə üşşaqa saladur,  
Can verməzü cananə dilar bu nə bəladur.*

*Aləm qamusı gər ərasata ola hazır,  
Bən səna əğər irər isəm, anda xaladur (24, 611)*

Gibb bu rübaini də böyük ustalıqla ingilis dilinə tərcümə etmişdir. Bu rübaidə təkrarən işlənən və şeirə xüsusi bir ahəng verən, onu daha da gözəlləşdirən və müxtəlif mənə daşıyan can sözünü Gibb də duymuş və ingilis dilinə tərcümədə ona xüsusi əhəmiyyət vermişdir. Tərcümədə bu söz təkrarən «Love» kimi işlənmüşdür ki, onun da mənası «əşq», «can» kimi səslənir.

*Life for your Loved give! Ye who Lovers be!  
Who seeks a Love nor gives his life, - a child is he!  
Though all the world be gathered on the  
Judgment-plain,  
To me 'twill be a void so I but win to thee! (65, 221)*

Milli-poetik ənənələrdən bəhrələnən Qazi Bürhanəddin ana dilində ilk dəfə olaraq tuyuq şəklində şeirlər yazmışdır. Məlumdur ki, xalqlarının ta qədimdən şeir vahidi dörtlük sayılırdı. Şifahi və yazılı ədəbiyyatda müxtəlif formalarda dörtlüklerin yayılması təsadüfi deyildir. Bütün bunlara baxmayaraq bu dörtlük formaları biri-birindən seçilir. Tuyuq rubai kimi qafiyələnsə də, onun öz bəhri var. Tuyuqlar bir qayda olaraq rəməl bəhrində yazılır. Ingilis şərqşünası Gibb Qazi Bürhanəddini tuyuq yazan Qərbi Türk

şairi adlandırır və şairin yaradıcılığından doqquz tuyuğun ingilis dilinə çevirmiştir.

*Əzəldə hər nə yazmış isə bolur,  
Göz nəni ki, görəcək isə görür.*

*İki ələmdə həqqə siğinmişəz,  
Toxtamış nə ola, ya axsax Teymur (24, 614).*

«Tanrı eşqi hər şeydən ucadır» fikri ilə yoğrulan Qazi Bürhanəddin üçün bir çox araşdırıcıların da dediyi kimi, şairin tuyuqlarında igidlilik ruhunun ayrıca yer tutması ilə bağlı fikirlər doğrudur. Qazi Bürhanəddinin tuyuqlarında qoyulan məsələlər onun bədii, elmi, fəlsəfi, siyasi düşüncələrinin ayrılmaz bölümüdür. Tuyuqlarda igidlilik, təsəvvüf, real gözəllilik, insanı sevgi, təbiət təsviri yanıdır. Yuxarıda göstərdiyimiz tuyuğda heç bir şəxs, heç bir qüvvə Tanrı qarşısında nəyəsə qadir deyil.

Gibb bu tuyuğu belə tərcümə etmişdir.

*That which God, or yet time was, hath writ, shall be;  
Whatsoe'er the eye's to see, 'twill surely see.*

*Refuge take we in The Truth in Either World;  
What is Tokhtamish or Halt Timur to me! (65, 222)*

Burada Qazi Bürhanəddin şairlikdən daha çox hökmardarcasına «sərt və şiddətli» bir əslublu fikrini ifadə etmişdir. Yəni Tanrı qarşısında nəinki Toxtamış və ya dünyaya meydan oxuyan Topal Teymur, hər kəs heç nə edə bilməz. Bu həqiqətən də belədir. Qazi Bürhanəddinin tuyuqlarında igidlilik ruhunun

ayrıca yer tutması ilə bağlı dəyərləndirmələr doğrudur.

*Həqqa şükür, qoçların dövranıdır,  
Cümlə aləm bu dəmün heyranıdır.*

*Gün batardan gün toğan yera dəgin  
Eşq ərinün bir nafas seyranıdır* (24, 614).

İngilis şərqşünası bu beytləri özünəməxsus bir sənətkarlıqla ingilis dilinə çevirmişdir. Gibbin tərcüməsi orijinalla səsləşir.

*Thanks to God, 'tis now of heroes bold the day;  
All the world doth view the age with sore affray.*

*From the land where sinks the sun to where it  
springs  
Flies within one breath the man of Love  
straightway* (65, 222).

Qazi Bürhanəddin tuyuqlarında real gözəllik, Tanrıya böyük sevgi və bağlılıq hər şeyin bir anda ötüb keçmək reallığı, eyni zamanda insani sevgi, təbiət təsviri yanaşdır. Tuyuğ milli şeir şəkili olaraq təkcə Qazi Bürhanəddinin igidlik ruhunu göstərməklə bağlı deyil. Qazi Bürhanəddin öz tuyuqlarında özünü bir şair olaraq bütün yönleri ilə göstərə bilib.

*Yaxşı anladum cəhanda vaya yox,  
Yardan özgə bu xumarum aya yox.*

*Iki aləmdə ümid sərvər durur,  
Andan ayru dəxi hiç sərmaya yox* (24, 614).

Ingiliscəsi:

*That on earth I have no share, full well I know.  
Ah, from no one but my dearling comes my woe.*

*Hope is leader still in Either World, for sooth  
Other store than that there is not here below*

(65, 222)

Məlumdur ki, Qazi Bürhanəddinin bu milli şeir formasına üz tutması boş yerdən deyil. Tuyuqlar heca vəznində yazıldığından, onu müsiki ahənginə uyğunlaşdırmaq çətin olmadığından, yaddaşa qalmasının asanlığından, qısalığına görə üz tutulan, obyektlə ünsiyət yaratmaq imkanının genişliyindən tuyuqlarda igidlik ruhunu yerləşdirmək asandır.

*Səncilayın dünyada xub az imiş,  
Nəğməni rast anladum, şəhnaz imiş.*

*Könüllər kəkliginə bu dünyada  
illa, şahin gözlərin şahbaz imiş* (24, 614).

İgidliyin hərb sənəti ilə əsgərliklə birbaşa bağlılığı, ərliyin türk düşüncəsində ayrıca möhkəm yer tutması da Qazi Bürhanəddinin bu ruhu millilik vəzndə keçməsinin təbii olduğunu göstərir. Bu tuyuğda göstərilən və eks olunan fikir eynilə Gibbin tərcüməsinə saxlanılmışdır:

*Beauties like to thee within the world are few;  
Coquetry' thine air the which I held for 'True'.*

*For the partiridge-hearts there is no havin on earth  
Sove thy folcow-eyne that fierce and swift pursue*

(65, 222-223)

Şairin tuyuqlarında milli yaddaşla tarixi ruhu, ənənəni, Qazi Bürhanəddin dövrünün igidlik anlayışına bağlayan ayrıca ifadələr də vardır. Qazi Bürhanəddinin tuyuqlarında tez-tez «Allah», «Tanrı», «Haqq», «İlla» sözlərinə rast gəlinir.

*Bəllüdür hər qatunda girdarumuz,  
Eylə kim var mismilü murdarumuz.*

*Saqı, vergil əlümə tolu əyax,  
Kim gedə bu könüldən jəngarumuz (24, 615)*

Qazi Bürhanəddin tuyuqlarını təkcə vəzn baxımından deyil, deyim, ifadə yönündən də milliləşdirir. Tarixi igidlik enerjisinin daşıyıcısı olan sözləri seçilir. Bütün bunlara rəğmən ingilis şərqşünası Gibb də məhz Qazi Bürhanəddin poeziyasından ən xarakterik cəhətləri olan nümunələri seçmişdir.

*All our works and deeds before The Truth are known,  
All the lawful and unlawful we have done.*

*O cupbearer, give to us the brimming bowl,  
That the stain of rust from off our heart be gone.  
(65, 223)*

Qazi Bürhanəddinin bədii üslubunu araşdırın bir çox araşdırıcılar onun şeirlərində incə humor, bir zərafat ədasının olduğunu da qeyd edirlər.

*Könüldə gizlü bolsa bir tasadür,  
Ömür ilə əcəl dəxi həmkasdür.*

*Dünya bəzmində iki ələm dəxi,  
Eşq əri qatunda həm bir kasadür (24, 614).*

Qazi Bürhanəddin mərdlik ruhlu şeirlərində yenilməz şəxsiyyətinin və böyük dövlətinin bu düşüncə üzərində durduğunu bəyan edir. Irəli gedib hakimiyyət haqqı qazanmağın yolunu bu görüşlərdən keçdiyini göstərir. Onun igidlik ruhu olan şeirləridə atası deyimlər söyləmişdir.

*Pity 'twere if aught hid in the heart remain;  
Life and Death do still the self-same beaker drain.*

*At the wild carouse of earth is Either World  
By the man of Love as but one goblet ta'en (65, 223)*

Qazi Bürhanəddinin şeirlərində igidlik ruhu öndədir. Bu şairi öz çağdaşlarından fərqləndirən bir cəhətdir. Bütün hayatı boyu savaş, mübarizə, ehtiras və hərəkət içində olan, anlaşılmaz bir ruh ovqatını yaşıyan Qazi Bürhanəddinin igidlik, eşq və təsəvvüfü şeirləri onu çağdaşlarından və eləcə də o biri divan şairlərindən ayıır və fərqləndirir.

*Həmişə aşiq könli biryan bolur,  
Hər nəfəs qərib gözü giryān bolur.*

*Sufilərün dıləgi mehrab, nəməz  
Ər kişinün arzusu meydan bolur (24, 616)*

Qazi Bürhanəddin igidlik ruhu olan şeirlərində fatehliyin, ərliyin fəlsəfəsini yaradıb. Bu düşüncə türklərin qəhrəmanlıq, dünya hakimiyyəti görüşlərinə tam uyğundur, onunla üst-üstə düşür və ondan yaranır. Şair yenilməz şəxsiyyətinin və böyük dövlətinin bu düşüncə üzərində durduğunu bəyan edir,

haqqı qazanmağın yolunun bu görüşlərdən keçdiyini göstərir. Gibb bu misraları duyar bir sənətkarlıqla ingilis dilində səsləndirmiştir:

*Still the lover's heart doth burn and burn alway;  
Still the stranger's eyes are weeping weeping aye.*

*Longs the devotee for prayer and prayer-niche;  
He who is a man, craves the field of fray* (65, 224)

Gözəllik və sevgi nəgməkarı kimi Qazi Bürhanəddin şeirində gözəlin vəsfı də öndədir. «Şərq poeziyasının ən qədim janrı» (18, 17) vəsf bütün qədim və orta əsr klassiklərinin əsərlərində işlənmişdir. Lakin Qazi Bürhanəddin şeirdə mədhiyəciliyə qarşı çıxaraq insan gözəlliyyini vəsf və tərif etməyi daha üstün tuturdu. Buna misal olaraq aşağıdakı tuyuğu misal çəkirik:

*Söhbət etdük bu gecə şol yar ilə,  
Şol qaraxçı gözləri əyyar ilə.*

*Anı qılınalum anunla bu dəm,  
Kim qılınmadux dəxi dəyyar ilə* (24, 615-616)

Bu tuyuğu Gibb özünə məxsus bir sənətkarlıqla tərcümə etmiş, heç bir ixtisara yol verməmişdir. Onun tərcüməsi orijinala tam uyğundur:

*With that dearling we've made merry all the night,  
With that roguish fair whose riever glances smite.*

*Come then, up, and let us do by her anon  
What we never yet have done by any wight!* (65, 223-224)

Eşq, onun ülviliyi Qazi Bürhanəddin yaradıcılığının əsas meyarıdır. Şairi ilhamla gətirən sərvayei, güləzlü, sevgili isə canlı bir varlıqdır. Gibb Qazi Bürhanəddin yaradıcılığına dərindən bələd olan bir alim, bir tərcüməçi və eyni zamanda klassik poeziyanın gözəl və əvəzedilməz araşdırıcısı kimi Qazi Bürhanəddin şeirlərini sevə-sevə öyrənmiş və ən önəmli parçaları seçilən tərcümə etmişdir. Belə nümunələrdən biri də Qazi Bürhanəddinin aşağıdakı tuyuğudur.

*Görmədüm sən tək lətif, nazik cəvan,  
Tapuna olsun fəda canü cəhan.*

*Qatraca lütfün biza irər bolsa,  
Qətra tək ola qatumda bin uman* (24, 615)

Bu lirik parçanı da ingilis şərqşünası məharətlə ingilis dilinə tərcümə etmişdir.

*Youthful charmer like to thee I ne'er did see;  
Let the soul, the world, be sacrifice for thee.*

*Did there reach us of thy grace one single drop,  
'Fore that drop a myriad seas one drop would be.  
(65, 223)*

Gibbin tərcüməsi orijinala tamamilə uyğun gəlir. Onu da qeyd edək ki, alimin bu tərcüməçilik bacarığı təkcə Qazi Bürhanəddin yaradıcılığı ilə bağlı deyil. Gibb eyni zamanda Azərbaycan klassiklərində Nəsimi və Məhəmməd Füzulinin də ən yaxşı tədqiqatçısı və tərcüməçisi kimi diqqəti çəkir.

**Mövzuya dair suallar:**

- 1 - Qazi Bürhanəddinin qəzəllərinin əsas xüsusiyyətləri hansılardır? Bu haqda Britaniya şərqsünaslığında söylənilən nə kimi fikirlər mövcuddur?**
- 2 - Gibbin, Qazi Bürhanəddinin ingilis dilinə tərcüməsi barədə nə demək olar?**
- 3 - Qazi Bürhanəddinin ingilis dilinə tərcümə edilmiş rübai'lərinin məzmun və forma vəhdəti, yaxud zənginliyi haqqında Gibbin fikir və mühakimələri hansılardır?**

**II FƏSİL****ORİJİNALLA QARŞILIQLI MÜQAYISƏDƏ KЛАSSİK ŞЕİR NÜMUNƏLƏRİNİN İNGİLİS DİLİNƏ TƏRCÜMƏSİNDE MİLLİ KOLORİTİN SAXLANILMASI****İmadəddin Nəsimi Gibb Tədqiqatlarında**

Şərq ədəbiyyatını, eləcə də Türk dilli şeirin xüsusiyyətlərini gözəl bildiyi üçün Gibb Nəsimi poeziyasının da əsil sənət inciləri olduğunu düzgün dərk etmiş, şairin beş qəzəlini və səkkiz rübaisinə ingilis dilinə tərcümə etmişdir. Ingilis şərqsünası özü qeyd etdiyi kimi, tərcümə üçün 1881-ci ildə İstanbulda «Əxtər» mətbəəsində nəşr olunan və onun şəxsi kitabxanasında saxlanılan Nəsimi divanından istifadə etmişdir. Gibb bu Divanın başqa Türkiyə nəşrlərindən fərqləndiyini söyləməklə yanaşı onu ən mötəbər mənbə sayır.<sup>1</sup> Ingilis aliminin Nəsimidən tərcümə etdiyi birinci nümunə

«Şirin hədisin hər biri bir gövhəri-yekdanədir  
Şəmi-rüxün ənvarına ay ilə gün pərvanədir» (70, 37)

- beyti ilə başlayan qəzəlidir. Poetikası bədii mübaliğələrlə zəngin olan şair burada gözəl bir lövhə yaradır. O, sevgilisinin nitqini gövhərə bənzədir. Onun günəşə bənzədilən cəmalının çevrəsinə ay və günəş

<sup>1</sup> Tərcümənin orijinal mətni Gibbin əsərlərinin VI (altıncı) cildində verildiyi üçün biz müqayisədə o cildə müraciət edəcəyik.

pərvanə tək dolanır. Gibb bu beyti belə tərcümə etmişdir.

*Yea, every dulcet speech o thine is e'en a pearl of lustrous ray;*

*Both sun and moon are moths that round thy Face's taper flit and play (65, 359).*

Sətri tərcüməsi:

*Sənin hər xoş sözün parlaq işq saçan mirvaridir.  
Günaş və ay çevrənin işığı ətrafında fırlanan pərvanədir.*

Gibb Nəsimi qəzəlində ifadə olunan fikri tamamilə doğru vermiş, heç bir söz artırıb-əksiltməmişdir. Şərq poeziyasının bütün xüsusiyyətlərinə dərindən bələd olan mütərcim çıxışda bəzi ifadələrin izahını da verir. Məsələn, o, göstərir ki, Şərq poeziyasında gözəl və müdrik sözlər gövhərlə, mirvari ilə müqayisə olunur.

Biz qəzəlin başqa bir beytinin tərcüməsinə baxaq:

*Aşıqların cananasi həqdir, həqə ver canını  
Neyçün ki? Cansız qalısar ol can ki, bicananadır (70, 37).*

Gibbdə bu belədir:

*The fovers' soved one is the Fruth, so to The Fruth give thou thy life;  
For why? – That frame which loveless is shall likewise ever lifeless stay (65, 360).*

Sətri tərcüməsi:

*Aşıqların sevgilisi həqdir, belə ki, öz hayatını həqqə ver;*

*Nə üçün ki? Sevgisiz can həmişə cansız qalar.*

Nəsimi sevgilisini ilahiləşdirir, onu Allaha bərabər tutur. Burada ilahi məhəbbətlə insan məhəbbəti birləşdirilir. Belə ki, sevgili gözəl varlıq, eyni zamanda tanrıdır, tanrı özü isə sevgiliidir. Nəsiminin dərin mənalı bu fəlsəfi şeirini ingilis şərqsünası tam başa düşdüyü üçün də onun tərcüməsi uğurludur. Buradan göründüyü kimi Gibb sadəcə olaraq Nəsimi qəzəllərini tərcümə etməklə kifayətlənməmiş, Orta əsr Şərq xalqları arasında geniş yayılmış olan hürfizmin elmi-nəzəri prinsiplərini mənimsemmiş, eləcə də fəlsəfi terminləri, aforizmləri düzgün başa düşmüşdür. Misal üçün həmin qəzəlin başqa bir beytinin tərcüməsinə baxaq.

*Arif biləndir rəbbin gəl rəbbini gör arif ol*

*Şeytan kimi həqdən bu gün məhcub olan biganədir (70, 38).*

Bu beytin ingilis dilində tərcüməsinə baxaq:

*The sage is he who sees his ford; come, see thy sord, and sage become;*

*The alien «tis, who» fore The Fruth is shamed, that's Satan-like to-day (65, 360).*

Sətri tərcüməsi:

Arif odur ki, Allahını görür, gəl Allahını gör və arif ol həqdən çəkinən bu gün Şeytan kimi yaddır.

İngilis şərqsünası Nəsiminin işlətdiyi «Özünü dərk edən Allahı da dərk edər» aforizmini olduğu kimi tərcümə etmişdir. Nəsiminin «Olur» rədifli qəzəlinin tərcüməsi də Gibbin tərcüməçilik istedadını bir daha sübut edir.

*Eydi-əkbərdir cəmalın eydə can qurban olur  
Abi-heyvandır dodağın hər kim içər can olur.*

*Gərçi eşqin məskənidir könlümün viranəsi  
Gənci-bipayana layiq qanda hər viran olur (70, 38).*

Bu ingilis dilində belədir:

*So, thy beauty is the feast-tide, yea, the soul is  
victim there;*

*So, thy liplet is Life's Fountain, whose drinks it  
lives for e'er.*

*Yea, my heart laid low in ruins is the home of sove  
for thee:*

*Whence is this that every ruin should a boundless  
treasure bear (65, 361).*

Sətri tərcüməsi:

*Bax, sənin gözəlliyin böyük bayramdır, ora can  
qurbanırdır;*

*Bax, sənin dodağın həyat bulağıdır, kim içər əbədi  
yaşar.*

*Mənim viranə olmuş könlüm sənin eşqinin evidir.*

*Nə vaxtdan bu belədir ki, hər viranə yerda hədsiz  
xəzinə olsun.*

Şair sevgilisinin gözəlliyyini ən böyük bayram sa-  
yır, onun dodaqları dirilik suyudur ki, ölü içsə dirilər.  
Qəlbini sevgilinin viranə qoyduğu yerə bənzədir ki,  
artıq orada heç bir xəzinə yoxdur. Gibbin tərcüməsi  
orjinalla səsləşir. O, tərcümə etdiyi bu qəzəli çıxışda  
şərh edir, Şərq xalqlarının adət-ənənəsindən danışır.  
Bütün bunlar göstərir ki, alim ədəbi ırsına müraciət  
etdiyi xalqın tarixini, adət-ənənəsini gözəl bilir. Bu,  
tərcümənin müvəffəqiyyətli çıxmasına kömək edir.  
Təkcə onu qeyd etmək lazımdır ki, Gibb rəsifdən  
əvvəl gələn sözlər üçün ahəngdar qafiyələr tapa  
bilməmişdir.

Onu da qeyd edək ki, Nəsimi kimi hürufi bir  
şairi tərcümə etmək o biri sənətkarlarla müqayisədə  
qat-qat çətindir. Gibb bütün bu çətinlikləri aradan  
qaldırmış, şairin yaradıcılığını qabarıq surətdə əks  
etdirən nümunələri seçib tərcümə etmişdir. Nəsimi  
hər şeydən əvvəl coşqun, sevən qəlbə malik bir aşiq-  
dir. Onun idealı olan real insan hər şeydən üstündür.  
Şair böyük ehtirasla, ülvi məhəbbətlə sevdiyi gözəli  
o qədər yüksəklilərə qaldırır ki, onu nə ilə müqayisə  
etsə də, sevgilisinə bərabər heç nə yoxdur.

*Gül nə çiçəkdir kim ani bənzədəm rüxsarına  
Qanğı gülzərin rüxun tək bir gülü xəndan olur?*  
(70, 39)

*Say what manner flower the rose that I should  
name it with thy cheek?*

*Where the garden boasts a smiling rose may with  
thy Face compare? (65, 362)*

## Sətri tərcüməsi:

*De gül nə çıçəkdir ki, onu sənin yanağın adlandırırm?  
Hansı bağ açılan gülü ilə fəxr edə bilər ki, çöhrənlə  
müqayisə olunsun?*

Gibb Nəsimi yaradıcılığını gözəl ifadə edən bu misraları böyük sənətkarlıqla tərcümə etmişdir. Müttəcim orijinaldakı fikri və bədiiliyi eynilə saxlamağa müvəffəq olmuşdur. Əsərə məxsus formanın, intonasiyanın qorunması da tərcümənin keyfiyyətini artırır.

*Gibbin Nəsimidən tərcümə etdiyi şeirlərdən biri də  
Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam*  
- misrası ilə başlanan qəzəlidir.

Biz Nəsimi yaradıcılığına nəzər salanda görürük ki, o, qəzəllərində tez-tez Həllac Mənsurun adını çəkir. Mənsur Həllacın adını bir çox şairlər də ehtiram və məhəbbətlə yad etmişlər, lakin Nəsimi tək onu tərənnüm edən olmamışdır. Şairin özünü ona bənzətməsi də məhz bu məhəbbətdən irəli gəlir.

Biz aşağıdakı beytə nəzər salaq:

*Qiblasiyəm sadiqlərin, məşuqiyəm aşiqlərin  
Mənsuriyəm sadiqlərin, cün beysi-məmur olmuşam*  
(70, 42)

- beysi Gibbin tərcüməsində belədir:

*I am the shrine of all the Frue, the soved one of  
the sover-crew,  
The Mansur of the worthyfew, the Heavenly  
Ka'ba, verily!*

## Sətri tərcüməsi:

*Mən sadiqlərin sadəgahiyam, sevənlərin  
sevgilişiyəm  
Layıqlərin Mənsuriyəm, həqiqətən Kəbə olmuşam.*

Nəsiminin bu qəzəlində geniş izaha ehtiyacı olan söz və ifadələr işlənməsinə baxmayaraq Gibb bu ifadələri düzgün tərcümə edərək çıxışda da izahını vermişdir.

Gibb ingilis dilinə Nəsimidən etdiyi tuyuq tərcümə etmişdir. Gibbin tərcümə üçün Nəsimi lirikasından seçdiyi bu tuyuqlar demək olar ki, şairin hürfizm meyllərini əks edən nümunələrdir. Misal üçün

*Ey həqqi hər yerdə aydırısan ki, var  
Səndə bəs həqq var imiş həqq səndə var  
Ənbıyanın sırrını bilməz dəvar  
Qismət olmaz divə rahi xoşgüvar (70, 43).*

Gibbin tərcüməsində şeir belə səslənir:

*Thou who lookest everywhere The Fruth to see,  
In thyself abides The Fruth, yea, e'en in thee*

*Ne'er the faithless shall the Prophets' secret see;  
Such sweet-savoured wine is not the demon's fee.  
(65, 367)*

## Sətri tərcüməsi:

*Həqqi görmək üçün hər yera baxırsan  
Bax, həqq sənin özündədir, səndədir.*

*Inamsız heç vaxt peyğəmbərin sırrını bilməz  
Bu cür dadlı şərab iblisin payı deyil.*

Gibbin tərcüməsi orijinala yaxındır. Nəsimi şeirində olduğu kimi tərcümədə də fikir konkret və lakinikdir.

Nəsimi qüdrətli söz ustası kimi öz yaradıcılığında bədii ifadə vasitələrindən çox böyük sənətkarlıqla istifadə etmişdir. Şairin işlətdiyi mübaliğələr Nəsimi şeir dilini daha da gözəlləşdirən xüsusiyyətlərdir. Onda öz fikrini obrazlı şəkildə ifadə etmək bacarığı çox qüvvətlidir. Misal üçün aşağıdakı nümunəyə nəzər salaq:

*Dalmışam şol bəhra kim, payanı yox,  
Batmışam şol kəncə kim, xüsranı yox;*

*Bulmuşam şol bədri kim, nöqsanı yox  
Girmişəm ol şəhrə kim, viranı yox (70, 43).*

Burada şair öz məhəbbətini qüvvəti mübaliğələrlə ifadə edir. Gibbin tərcüməsinə baxaq:

*Plunged have I amid the sea that shore hath none;*

*Fall'n am I upon the Pain that cure hath none;*

*Seen have I the Moon which hath nor fleck nor flaw;  
Found have I the Treasure – hoard that store hath none. (65, 368)*

Sətri tərcüməsi:

*Ela dənizə baş vurmuşam ki, sahili yox  
Dərdə düşmüşəm ki, dərmanı yox.*

*Ay görmüşəm ki, ləkəsi, qüsürü yox  
Xəzinə tapmışam ki, qiyməti yox.*

Gibbin tərcüməsi demək olar ki, Nəsimi şeiri ilə səsləşir. O, hətta demək olar ki, ingilis poeziyasında heç tətbiq edilməyən qafiyəli rədifdən istifadə etmiş, onu nəsimiyanə etməyə çalışmışdır, lakin orijinalda olan «ziyan və zərər görməyən xəzinə» ifadəsini «Dərdə düşmüşəm ki, dərmanı yox» kimi tərcümə etmiş, mənə xeyli dəyişilmişdir.

### M. Füzuli Gibb Tədqiqatlarında

Böyük şərqşünas Gibb Füzuli ədəbi irsini tədqiq etməklə yanaşı şairin əsərlərindən bəzi nümunələri orijinaldan ingilis dilinə çevirmiştir. Cürətlə demək olar ki, Avropada Gibbə qədər Füzuli dünyasını ətraflı öyrənən, onun yaradıcılığının başlıca yönlerini düzgün şərh edən ikinci alim olmamışdır. Ömrünü Şərqi ədəbiyyatının öyrənilməsinə verən Gibb ilk dəfə Füzuli ilə bağlı 1888-ci ildə Nyu-Yorkda çap edilmiş «Türkiye» (82, 313) adlı əsərdə məlumat verir. Stanli Leyn Poul və Artur Qilmanın tərtib etdiyi bu əsərin «Osmanlı poeziyasının tarixi» bölməsinin işləyən Gibb elə ilk tədqiqatından Azərbaycan şairinin sənət qüdrətinə heyrandır və şərqşünas şairin «Dustim, aləm səninçün gər olur düşmən mana» və «Ney kimi hərdəm ki, bəzmi vəslini yad eylərəm» misrası ilə başlayan qəzəllərini öz doğma dilinə çevirmiştir. Bu tərcümələr Gibbin Füzulidən etdiyi ilk tərcümələr olsa da, istər üslub və dil cəhətdən, istərsə də orijinala yaxınlığı baxımından dəyərlidir. Şərqşünasın tərcümə etdiyi ilk qəzəlin tərcüməsinə baxaq:

*Dustum, aləm səninçün gər olur düşmən mana,  
Ğəm degil, zira yetərsən lust ancaq sən mana.*

(13, 60)

Gibb bu beytin tərcüməsini belə vermişdir:

*O my loved one, though the world because of thee  
my fol should be,*

*Twere no sorrow, for thyself alone were friend  
enow for me. (82, 313)*

Sətri tərcüməsi:

*Ey sevdigim, sənə görə aləm mənə düşmən olur,  
Qəm deyil, mən sənin dostluğun mənə kifayatdır.*

Gibbin tərcüməsi göründüyü kimi məzmunu baxımdan orijinalla səsləşir. Şərqşunas məncə rədifi saxlaya bilməmiş, qəzəli məsnəvi formada tərcümə etsə də, beytdə olan fikir, aşiqin hissi, duyğusu, sevdiyinə olan istəyi oxucuya çatdırılır. Məlumdur ki, Şərq poeziyasından fərqli olan Qərb poeziyasında çox az hallarda «rədif»ə rast gəlmək olur. Bu barədə Gibb hələ müəllifi olduğu çoxcildli Osmanlı poeziyasının tarixi əsərinin birinci cildində məlumat vermiş və qeyd etmişdir ki, «fars və yaxud osmanlı poeziyasında hər sətirdə qafiyəli sözdən sonra «rədif» ola bildiyi halda təsadüf edilir» (65, 75). Məhz buna görə də, şərqşunas tərcümə zamanı öz elmi prinsiplərinə sadıq qalaraq, orijinalın məzmununu, formasını saxlamağa nail olsa da, yalnız «rədif»i saxlamamışdır. Türk ədəbiyyatını gözəl mənimşəyən, onu təraflı öyrənən, tədqiq edən Gibb ən istedadlı bir

alim kimi Füzuli ədəbi irsini öyrənərkən onun məhz sənətkarlıq cəhətdən daha qüvvəli, maraqlı və səciyyəvi şeirləri seçib tərcümə etmişdir. Şərqşunas Füzuli şeirinin özünəməxsus cəhətələrini, bədii təsvir üsulu və ifadə vasitələrini dərindən duymuş vəbu baxımdan alimin tərcümələri uğurlu alınmışdır. Biz qəzəlin o bir beytlərinə nəzər salanda da, bir daha tərcüməçinin sənətkarlıq qüdrətinin şahidi oluruq.

*Canü tən olduqca, məndən dərdü dağ əksik degil,  
Çuxsa can, xak olsa tən, nə can gərək, nə tən mana*

(13, 60)

*Dule and teen shall never fail me long as life and  
frame abide,*

*Life may vanish, frame turu ashes\$ what is life or  
frame to me?*

Sətri tərcüməsi:

*Can və bədən qaldıqca heç vaxt dərd və qəm məni  
tərk etmir.*

*Can çıxa bilər, bədən külə döna böilər, onda can  
və ya bədən mənə nə lazımdır?*

Bu tərcümədən görünür ki, Gibb Füzuli qəzəlinde olan ən incə məqamları belə görmüş, qəzəlin ruhunu orijinaldakı kimi verə bilmışdır.

Gibbin tərcümə etdiyi sonraki qəzəl "Ney kimi, hərdəm ki, bəzmi-vəslini yad eylərəm" misrası ilə başlayan qəzəlidir. Şərqşunasın tərcümə üçün seçdiyi bu qəzəli oxuyarkən sevdiyini dərin məhəbbətlə

sevən, vüsal həsrətindən qovrulan, sizlayan, ney kimi inləyən bir aşiq nəzərimizə gəlir.

*Ney kimi hərdəm ki bəzmi-vəslini yad eyləram.  
Ta nəfəs vardır quru cismimdə, fəryad eyləram.*

(13, 245)

Bu beytin ingilis dilinə tərcüməsi belədir:

*Whensoe'er I call to mind the feast of union twixt us twain, retain.*

*Like the blute, i vail so long as my vaste frame doth breath*

*Mən həmişə hər an səninlə birgə olmağımızın, vəslinin bayramını yad eyləram.*

*Quru bədənimdə nəfəs qalana qədər mən fleyta kimi fəryad edəram.*

Gibbin tərcüməsi Füzuli qəzəli ilə səsləşir. Şərqşunas tərcümə üçün seçdiyi qəzəllərdə əsasən şairin dünyaya, sevgiliyə, gözəlliyyə həsr etdiyi şeirlərə daha çox maraq göstərdiyimiz bu nümunədə şərqşunas hətta ən incə məqamları belə sənətkarlıqla vermişdir. Misal üçün, orijinalda olan «bəzmi vəslini» Gibb eynilə tərcümə etmişdir. Lakin «ney» sözünü «flute» (fleyta) kimi tərcümə etdiyindən məna bir qədər zəif görünür. Halbuki Cəlaləddin Ruminin şeirlərlərini ingilis dilinə çevirən şərqşunas A. Arberi «ney» sözünün dəqiq tərcüməsini vermişdir.

*Since we have fallen into the clutches of love,  
What matters is if ve love harp or reed pipe.*

Sətri tərcüməsi:

*Biz eşqə düçər olandan bəri,  
Əgər arfa və neyi itirsək nə olar ki?*

Bu misrada şərqşunasın işlətdiyi “reed pipe” sözünün dəqiq tərcüməsi «ney»dir.

Qəzəlin son misrasının tərcüməsi də olduqca uğurlu alınmışdır. Burada öz eşqini Məcnunun eşqindən uca tutan aşiq göz yaşları ilə Məcnunun adını yer üzündən silir, öz eşqinin daha böyük olduğunu göstərir. Gibb şairin yaratdığı obrazlar aləminə çox asanlıqla daxil olur, böyük həssaslığına, şairin yaratdığı eşq lövhəsini rəssam təxəyyülü ilə duyur, hiss edir.

*Lövhə-aləmdən yudum, Əşqılə Məcnun adını,  
Ey Füzuli, mən dəxi aləmdə bir ad eyləram. (13, 245)*

*I have vashed the name of Mejnun off the face of earth with tears,  
O Fuzuli, surely likevise a name on earth shall gain (82, 314)*

Sətri tərcüməsi:

*Mən Məcnunun adını yer üzündən göz yaşlarımla yumuşam.*

*Ey Füzuli, yəqin ki, onun kimi mən də bir ad qazanacağam.*

Qəzəlin bu beytini Gibb çox uğurlu tərcümə etmişdir.

«Dünyanın büyük klassikləri» adlı əsərdə də ingilis şərqşünasının Füzuli ırsindən seçmə nümunələrin tərcüməsinə rast gəlirik. Gibbin tərcümə üçün seçdiyi bu nümunələr şairin yaradıcılığının ən səciyyəvi ideya motivlərini, onun dünyagörüşünü, obrazlar aləmini daha qabarık surətdə əks etdirən qəzəllərdir. Əsərin müqəddiməsində bu tərcümələr Türk poeziyasının ən yüksək zirvəsində duran şeir nümunələri kimi təqdir olunur.

Gibbin Füzulidən tərcümə etdiyi qəzəl «xəbər verdin» rədifi qəzəldir.

Bu qəzəldən bir beytin tərcüməsinə baxaq:

*Xəzani-cəmdə gördün iztirabın bülbüli-zarin,  
Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər  
verdin. (13, 209)*

*Thou'st seet the tourning nightingale's despair in  
sorrow's autumn drear.*

*Like springtide days of smiling roseleaf fresh  
and bright, thou nevs hast brought (64, 97)*

Sətri tərcüməsi:

*Sən tutqun payız gündündə ah-nalə çəkən  
bülbülin qəm içində iztirabını görmüsən,  
Bahar vaxtına oxşar günlərdə təzə, tər və gözəl,  
gülümsər qızıl gül yarpağından xəbər gətirdin.*

Gibbin tərcüməsi ümumiyyətlə uğurludur, çünkü tərcüməçinin orijinala yaxın tərcümə etmək cəhdidə, dəqiqliyi aşkar nəzərə çarpir. İngilis aliminin tərcümə

etdiyi nümunələrdən biri də Füzulinin istedadlı söz sələfi həbibinin «Dedim –dedi» müsəddəsinə cavab olaraq yazdığı «Dün saya saldı başımə bir sərv-sərbülənd» müsəddəsidir. Hər bir misrası təsirli bir ləvhə olan bu əsərin tərcüməsini Gibb düzgün vermiş, müsəddəsin üslubundakı incəliyi, gözəlliyi, ahəngdarlığı yaxşı dərk etmiş və məhz buna görə də Qərb üslubuna yad olan bu formanı olduğu kimi saxlamaqda müvəffəq olmuşdur.

Adətən mütərcimlər tərcümə zamanı fikri çatdırmaq orijinalın məzmun və formasını saxlamaq cəhdidə bəzən söz artırır və ya azaldırlar. Lakin Gibbin tərcümələrində bu məqamlar demək olar ki, yox dərəcəsindədir.

*Biz müsəddəsin tərcüməsinə baxaq:  
Dün saya saldı başımə bir sərv-sərbülənd  
Kim, qəddi dilruba idi, rəfsarı filnasənd,  
Göftərə galün nagəh açıb ləli – nuşxənd,*

*Bir püstə gördüm onda tökər riza-rizə qənd  
Sordum: - Məgər bu dürci-dəhəndir – dedim, dedi:  
Yox, yox, dəvayı-dərdi – nihanın durur sənin (13,  
358).*

İngilis dilində müsəddəs belə səslənir:

*A Stately Cypress yesterday her shade threw o'er  
my head;  
Her form Was heart – ensnaring, heart –  
delighting her light tread;*

*When speaking, sudden opened she her smiling  
rubies red,  
There a pistachio I beheld that drops of candy  
shed.*

*"Thics casket can it be a mouth Ah deigh"  
I said; said she;  
"Nay, nay, tis balm to cure thy hidden smart;  
aye, truly thine"*

Sətri tərcüməsi:

*Bir sərv boylu dünən öz gölgəsini başum üstüna  
saldı*

*Onun qəddi ürək oxşayan, yüngül yerişi ürəyi  
şad edən idi.*

*Danişarkən birdən gülümsəyən yaqutlarını açdı.  
Orada bir püstə gördüm ki, nabat töküldürdü.*

*Soruşdum: Bu mücrü ağızdırı? Heyratla dedim,  
dedi:*

*"Yox, yox, bu həqiqətən sənin gizli dərdinin əlacı  
ürün məlhammdir.*

Gibb tərcümə zamanı əsərin canlı gözələ, sevgiliyi, həsr olunduğunu, müsəddəsin üslubundakı incəliyi, gözəlliyi, ahəngdarlığı dərindən dərk etdiyi üçün onu gözəl bir nümunə kimi ingilis dilinə tərcümə etmişdir. Müsəddəsdə işlənən bədii ifadə vasitələrini şərqşünas çox dəqiqliklə verə bilmışdır. Misal üçün sərvi-sərbülənd – Stately Cypress, dilruba - heart – insnarinq, dilnəsənd - heart – delighting və s.

Gibbin Füzuli yaradıcılığı ilə bağlı daha geniş, əhatəli tədqiqatı onun çoxcildli Osmanlı poeziyasının tarixi əsərinin III cildində öz əksini tapır. Şərqşünas burada şairin əsərlərindən bəzi nümunələr, o cümlədən səkkiz qəzəl, bir müxəmməs, bir rübai, müxtəlif qəzəllərdən seçmələr, «Leyli və Məcnun» əsərindən müyyəyen parçalar, «Bəngü-Badə» və «Həqiqətüs-süda» dan kiçik hissələri ingilis dilinə tərcümə etmişdir.

Onu da qeyd edək ki, bəzi Avropa şərqşünaslarından fərqli olaraq Gibb Füzulinin həyat və məhəbbət nəgməkarı kimi təqdim edir, məhz ona görə də onun seçdiyi nümunələr daha çox lirik nümunələrdir. Buna misal olaraq şairin çox ahəngdar, incə və rəvan səslənən, "«übə salib mah rüxündən niqab»" misralı məşhur qəzəlini misal göstərmək olar.

*Məst çıxıb salma nəzər hər yana,  
Görəmə rəva kim ola aləm xərab. (13, 77)*

Bu beyti şərqşünas aşağıdakı kimi tərcümə etmişdir.

*Roaming blushed, cast not thy glance on every side;  
Ah ! consign not all the world to waste dismay  
(67, 94)*

Sətri tərcüməsi:

*Məst çıxaraq hər yana nəzər salma,  
Ah! Rəva bilmə bütün aləm qüssədən xərab olsun.*

Gibbin tərcüməsində orijinalda olan digər saxlanılmış, ritm, ahəng, axıcılıq qorunmuşdur.

Füzuli yaradıcılığının əsas meyari kimi olan eşq, onun saflığı şairin böyük sənətkarlıqla qələmə aldığı bütün lirik qazəllərinə xasdır. Bu baxımdan onun «Heyrət, ey büt, surətin gördükdə lal eylər məni» misrası ilə başlayan qəzəli buna parlaq nümunədir:

*«Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,  
Surati-halim görən surət xəyal eylər məni.*

*Mehr salmazsan məna, rahm eylamazsan bunca kim,  
Saya tək sevdayi- zülfün payimal eylər məni  
(13, 318).*

Füzulinin poetik qüdrətinin məhsulu kimi bu qəzəl Gibbin tərcüməsində uğurlu alınmışdır.

*Goddess, when I sight thy figure vonder takes  
me dumb to be;  
He who sees my plight and fashion for a figure  
holdeth me.*

*Naught of love to me thou shwest, naught of  
ruth, till now at length,  
Passion for thy locks doth tread me like the  
shadow on the lea (67, 95).*

Sətri tərcüməsi:

*Ey büt, sənin surətini gördükdə heyratdan mən  
lal oluram.*

*Kim ki, mənim halımı və şəklimi görür, məni  
surət zənn edir.*

*Mənə heç məhəbbət göstərməzsən, mərhəmat  
etməzsən, o vaxta qədər ki,*

*Sənin zülfülərinə olan hədsiz vurğunluq  
Məni ayaqların altda kölgə kimi yeksan edir.*

Orjinalda olduğu kimi tərcümə də ritmikdir. Bir musiqi çaları olan bu beytlərdə ifadə olunan fikri Gibb bacardıqca saxlamışdır. Şair «şəkil, vəziyyət, sifət» mənalarını verən bu misralarda «surət» sözünü bir çox mənalarda işlətmüşdür.

Gibbin tərcüməsi dəqiqdir. O, şeirlərin formasını, məzmununu saxlamış, heç bir söz artırıb, əksiltməmişdir.

Füzuli poeziyasının qəhrəmanı aşiqdir, sevgisi yoldunda əzab çəkməyi özü üçün şərəf sayan, bu yoldan dönməyən aşiqdir. Biz Füzuli poeziyasına nəzər yetirdikdə görürük ki, şairin dünyası bütövlükdə eşqdən, onun sehirli və bəzən də dərk olunmayan qatlardan ibarətdir. Və şairin hər bir misrasında bu eşqin böyüklüğünün şahidiyik. İngilis şərqşünası çox böyük həssaslıqla bunu hiss etmiş, duymuş və Füzuli poeziyasından məhz ən bariz nümunələri seçib tərcümə etmişdir. Şairin «Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi» misrası ilə başlayan qəzəli buna misaldır.

*Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,  
Çəsmi-ümmidim çırığı-vəslən nürnur idi (13, 305).*

Gibbin tərcüməsinə baxaq:

*Ah, the happy day when thy dear face was aye  
before my sight,  
When the lamp of union with thee filled the eye of  
hope with light (67, 96)*

### Sətri tərcüməsi:

*Ah, o xoşbəxt gün idi ki, sənin sevimli çöhrən  
mənim nəzərlərim qarşısında idi.*

*Səninla vüsalın çırağı ümüdin gözünü işıqla  
doldurmuşdu.*

Gibbin tərcüməsi uğurludur. Tərcümədə qəzəlin məzmunu olduğu kimi qalmış, heç bir ixtisara yol verilməmişdir.

Füzuli qəzəlində ifadə edilən eşq və onun obrazlı təsvir qüdrəti çox güclüdür. Bir çox sənətkarlar kimi şair də, bəzi qəzəllərində müəyyən ifadələri gücləndirmək və daha qabarık vermək məqsədinə «təkrir»lərdən istifadə etmişdir. Buna misal olaraq «hənuz» rədifli qəzəlinə baxaq:

*Oldu aləm şad səndən, mən əsiri-cəm hənuz,  
Aləm etdi tərki-cəm, məndə cəmi-aləm hənuz  
(13, 212)*

Füzuli lirikası çox zəngin və çox cəhətli bir lirikadır. Şairin poeziyasında insanı daim düşündürən, kədərləndirən, həyəcanlandıran məqamlar çıxdır. Aşiq hələ də qəm əsiridir. Sevdiyi bütün aləmi şad etdiyi halda və bütün aləm qəmi tərk etdiyi halda, o hələ də qəmdən xilas ola bilməmişdir. Bu beytdə olan məna gözəlliyyi Gibbin tərcüməsində saxlanılmışdır:

*All the world through thee rejoiceth, i alone am  
thrall to dole;  
Dole is forth the world departed, and hath homed  
vithin my soul (67, 96).*

### Sətri tərcüməsi:

*Bütün aləm səndən şadlandı, təkcə mən  
qəmin əsiriyəm.*

*Qəm aləmdən ayrılib mənim qəlbimdə  
məskən saldı.*

Tərcümədə qəzəlin vəzni, intonasiyası, qafiyə sistemi yerli-yerində saxlanılmış və hətta şairin beytdə təkrarən işlətdiyi “aləm” sözü Gibbin tərcüməsində də təkrarən verilmişdir.

Həyata, təbiətə, sevgiliyə vurğunluq və bu vurğunluğu yüksək poetik bir formada qələmə alan şair “Gəlir ol sərv-səhi, ey gülü lalə açılın” misralı qəzəlində romantik bir tərzdə sevgilisinin seyrə çıxmasını təsvir etmişdir. Aşiq sevgilisinin gül-çiçəklə qarşılınması üçün təbiətin oyanmasını, qönçələrin açılmasını istəyir. Burada şair bədii sözün ecazkar qüvvəsi ilə, bir rəssam kimi yüksək sənət nümunəsi yaradır. Şərqsünas bu qəzəldən ancaq son misraları ingilis dilinə tərcümə etmişdir:

*Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni  
Vəqtdir çıxmağa dünya qapısından, Əyilin (13, 212).*

*Ah! Furuli, lo, the Sphere hath loved our frame, as  
though' twould say,  
'Bend thee down, for how 'tis time that through the  
door of life thou pass (67, 99)*

### Sətri tərcüməsi:

Ah Füzuli, bax, fələk bizim belimizi bükdü, bu o  
deməkdir ki,

Sən də ayıl, çünki əcəl qapısından keçməyin  
vaxtıdır.

Böyük sənətkarın poetik tərzdə ifadə etdiyi fikri  
Gibb duymuş, ən incə məqamları belə nəzərdən qar-

çırmamışdır. Füzuli orta əsr şeirlərinin bir çox formalarında qə-  
ləmini işlədərək şeirlərlərini bədii sözün ecazkar qüv-  
vəsi ilə bəzəməyi və bu şeirlərləri yüksək sənət nümu-  
nəsi kimi təqdim etməyi bacaran əlçatmaz bir sənət  
sahibidir. Onun «Ey hərir içdə tənin mütləq bülür içrə  
güləb» müxəmməsi sevgilinin məftunedici obrazının  
qeyri-adi təsvirinə həsr olunmuşdur. Şərq xalqlarının  
adət-ənənəsinə uyğun bir tərzdə sevgili o qədər təbii  
təsvir edilir ki, sanki, qarşında bütün şərq koloritini  
özündə cəmləşdirən bir sevgili – şərq gözəli dayanıb.

Ey üzü gül, köynəyi gülgün, donudur qırmızı  
Ataşın kisvat geyib, odlara yandırın bizi

Adəm oğlundan sənin tak doğmaz ey kafir qızı  
Ayü gündür hüsn bəhsində cəmalin acizi,

Guiya atan məhi-tabandır, anan afitab...  
Sürmədən gözlər qara, əllər hənadən lalərəng,

Hiç şahid yox bu rəng ilə ki, sənsən şuxü şəng,  
Vəsmali qaşın yaşıl tozlu kəman qəmzən Xədəng.

Qəmzəvü qaşına meyl eylər Füzuli bidirəng  
Quş əcəbdir qılmamaq tırı kamandan ictinab (13,  
362).

Son dərəcə səmimi, incə hissərlə qələmə alınan  
bu müxəmməs ideya tamlığı, obrazlı ifadə, fikir poe-  
tikliyi ilə bərabər öz quruluş cəhətləri, forma və şəkil  
və söz etibarı ilə zəngin olan bir poeziya nümunə-  
sidir. Füzuli dühəsi ən istedadlı rəssamın yaratdığı bir  
sənət əsərini yaradır öz misralarında. İngilis şərqşü-  
nası bu mürəkkəb, sırf şərq koloriti ilə yoğrulmuş  
beytləri özünəməxsus bir ustalıqla ingilis dilinə çevir-  
mişdir.

*Roseate face, and shift of rosy hue, and trouseirs  
cramoisie to dree*

*Thou hast donned thy flaming garments, and  
hast made us fire.*

*Paynim moiden, neer vas born of seed of Adam  
one like thee.*

*Sun and moon in beauty's circle 'fore thy face  
undone vould be,*

*Sure the shining moon's thy father, and the sun  
thy mother fair.*

*Tulip-red thy hands vith henna, and vith surma  
blask thine eyne.*

*Tike to thee is ne'er a beauty thus bedecked so  
fair and fine*

*Shafts thy glances, bovs of poplar green those  
painted brow o' thine*

*Stiee unto thy glance and eyebrow doth Furuli  
e'er incline*

*Rassing strange the bird should fly not bow and  
arrow filled with fear (67, 98).*

## Sətri tərcüməsi:

*Üzü gül, köynayı gül rəngində və şalvari qırmızı,  
Sən alovdan geyinib bizi odlara yandırın.  
Kafir qızı, Adəm nəslindən sənin kimi doğulan  
olmaz.*

*Günaş və ay sənin üzünün gözəlliyinin  
çevrəsində heç nə edə bilməz*

*Yəqin işıq saçan ay sənin atan, nurlu günəş isə  
anandır*

*Sənin əllərin hənadan lalə kimi qırmızı və  
sürmədən gözlərin qara*

*Sənin kimi heç bir gözəl yoxdur belə, gözəl və  
qəşəng bəzənmiş olsun*

*Vh, sənin baxışların ox, sənin rənglənmiş qasın  
yaşıl tozlu kaman kimi*

*Hələ də sənin baxışına və kirpiklärinə Füzuli  
meyl edər*

*Quş üçün uçub keçmək qəribədir ki, oxdan və  
yaydan qorxmasın.*

Füzulinin çox böyük sənətkarlıqla yaratdığı, forma cəhətdən kamil, ahəngdar olan, sanki müsiqi təsiri bağışlayan bu şeiri duymaq, ruhunu saxlamaq təbii ki, ingilis şərqşünası üçün o qədər də asan deyil. Lakin ustاد bir tərcüməçi, eləcə də türk dininin vurğunu olan Kibb bu çətinliyi aradan qaldırmış, ən ince mətləbləri belə tərcümədə verməyə çalışmışdır. Beləki, ingilis şərqşünası Şərqi xalqlarına məxsus olan "həna" və "sürmə" sözlərini tərcümədə orijinaldakı

kimi vermiş, "vəsmə" sözünün isə izahını vermişdir. Tərcümənin uğurlu alınmasının bir səbəbi də odur ki, Gibb türk dilini gözəl mənişsəməklə bərabər Şərqi adət-ənənəsinə, mədəniyyətinə, hətta geyim tərzinə də bələd bir şəxs idi. Müsəddəsdə olan "Ey üzü gül, köynəgi gülgunu, donu qırmızı" misrasını şərqşünas çox maraqlı tərcümə etmişdir.

*"Roseate bace, and shift of rosy hue, and traueseirs  
cramoisie"*

## Sətri tərcüməsi:

*Üzü gül, köynayı gül rəngində və şalvari qırmızı*

İlk baxışdan elə təsir oyanır ki, tərcüməçi «şalvar» sözünü artıq işlətmışdır. Lakin Şərqi geyimində qadınların ayağı büzməli şalvar geyməsi məlumudur. Bu baxımdan Gibbin ən xırda məqamları belə unutması onun sənətkar bir tərcüməçi olmasına bir daha təsdiqləyir.

Gibb Füzulinin «Leyli və Məcnun» əsərindən də müəyyən hissələri ingilis dilinə çevirmişdir. Elmdən məlumdur ki, Yaxın Şərqi ədəbiyyatında çox geniş yayılmış bu mövzu ilə bağlı onlarca şair öz qələmini işlətsə də, Füzuli «Leyli və Məcnunu» səviyyəsində əsər yazılmamışdır. Şərqşünas Gibb özü də bu əsəri çox yüksək qiymətləndirmiş, Məcnun və onun sevgiliyi Leylini Şərqi poeziyasının «Romeo və Cülyettassi» adlandırmışdır (65, 220). Şərqşünasın haqlı olaraq dediyi kimi Türk poeziyasında bu səviyyədə əsər yazılmamışdır» (65, 220). Azərbaycan ədəbiyyatşunas-

lığında Füzuli «Leyli və Məcnun»unun geniş təhlilini verən tədqiqatçı R.Azadə bu əsəri «dövrünün çirkin adət və ənənələrinə qarşı bir ittihadnamə, həm də «zərif bir sənət əsəri» (3, 201) adlandırmışdır. Gibb bu poemadan yalnız iki qəzəli tərcümə etmişdir. Bunlardan birincisi

*Can verma ğəmi-eşqə ki, eşq afəti-candır,  
Eşq afəti-can olduğu məşhuri-cahandır!*

beyti ilə başlanan məşhur qəzəldir.

*Yield not the soul to pang of Love, for Love's the soul's fierce glow;*

*That Love's the torment of the soul doth all the wide world now (64, 103).*

Sətri tərcüməsi:

*Canını Eşqin əzabına vermə, çünkü Eşq canın amansız alovudur;*

*Bela ki, bütün dünya bilir ki, Eşq canın əzabıdır.*

Böyük sənətkar Füzuli qəzəlin birinci beytinin sonunda işlənən «eşq afəti-candır» ifadəsini ikinci misranın əvvəlində də, fikri daha da qüvvətli və qabarıq vermək üçün təkrar işlətmiş və bu incə şəkildə işlənmiş bədii üslub Gibbin nəzərindən qacaqmışdır. Qəzəlin məzmununu və formasını saxlamaşı Şərq alının uğurudur. Onu da qeyd edək ki, «klassik şeiri tərcümə edərkən onun formasını (qəzəl, müxəmməs, qoşma, məsnəvi, sonet və s.) mütləq saxlamaq lazımdır» çünki, komik şeirdə forma ilə məzmun arasında elə bir vəhdət mövcuddur ki, forma pozulanda

mütləq məzmun da pozulur, şeir təsir qüvvəsini, əzəmət və gözəlliyini itirir» (12). Bu baxımdan Gibbin klassik ırsdən etdiyi bütün tərcümələrdə orijinalın forması saxlanılmışdır. Qəzəlin sonrakı beytinə baxaq:

*Eşq içərə əzab olduğun ondan bilirəm kim,  
Hər kimsə ki, aşiqdır, işi ahu fəğandır! (14, 82)*

Bu beyt Gibbin tərcüməsində belə səslənir:

*Brom this I now full well that torment dire in love abides,*

*That all who lovers are, engrossed with sighs, rove to and fro (64, 103).*

Sətri tərcüməsi:

*Eşqə düşməyin əzab olduğunu mən çox gözəl bilirəm,*

*Eşqə düşənlərin hamısı ah çəkməklə sərgərdan ora-bura gəzirlər.*

Gibbin tərcüməsinin orijinala uyğun olması, hətta sözbəsöz tərcümə etməsi, heç bir söz artırmaması, qəzəlin məzmun və formasının eynilə saxlanması şərqsünasın böyük uğurudur. Bu onu göstərir ki, ingilis alimi Füzuli yaradıcılığına şairin sənət dünyasına, eləcə də türk klassik şeir formasına dərindən bələdir.

Gibbin Füzulinin «Leyli və Məcnun» poemasından tərcümə etdiyi ikinci qəzəl «Vəfa hər kimsədən ki, istədim, ondan cəfa gördüm» misrası ilə başlayan qəzəldir. Şairin Məcnunun dili ilə dediyi bu

qəzəli sanki özünün yaşadığı dövrə, bu dövrdə olan haqsızlığa qarşı kəskin etirazıdır.

*Kimə kim, dərdimi izhar qıldım, istayıb dərman,  
Özümdən həm betər bir dərdə onu mübtala  
gördüm (14, 125).*

Burada şair sanki öz taleyini təsvir edir. Haqsızlığın, özbaşınalığın hökm sürdüyü bir zamanda kimlərə üz tutursa, onların da özündən artan dərulli, ələmli olduğunu görmüşdür.

Qəzəlin ingilis dilinə tərcüməsinə baxaq:

*To whomsoe'er I've told my woes, in hope to find  
some balm therefor,  
That e'en muself o'erwhelmed and sunk in deeper,  
sadder pain I've seen (64, 100)*

Sətri tərcüməsi:

*Dərdimə dərman tapmaq ümidi lə hər kim gəldi  
dərdimi söylədim,  
Amma mənim özümdən də daha dərin, daha ağır  
dərdə düşən gördüm.*

Tərcümə orijinala tam uyğun gəlir. Heç bir ixtisara yol verilməmiş, qəzəlin ideya bədii xüsusiyyətlərini olduğu kimi saxlanılmışdır. Qəzəlin bütövlükdə nəzərdən keçirdikdə Gibbin sənətkar bir tərcüməçi olması bir daha qabarıq görünür. İlk baxımdan adama elə gəlir ki, Gibbin tərcüməsi sanki sətri tərcümədir. Lakin diqqətlə yanaşdıqda şərqşünasın tərcüməsində orijinalın bədii-sintaktik bütövlüyünün qorunması,

Füzuli poetik məramının dəqiq ifadə edilməsi, eynilə qəzəlin məzmun və formasının saxlanması görürtük. Bu dəqiqlik Füzuli qəzəlinin o biri beytlərində də eks olunur.

*Mənə göstərdi gərdun, tırə bəxtim kövkəbin yüz gəz,  
Məni-bədbəxt ona hərgah kim, baxdım, qara  
gördüm (14, 125)*

Gibbin tərcüməsində bu beytlər belə səslənir:

*A hundred times the sphere hath shown to me my  
darksome fortune's star;  
Whene'er my horoscope I've cast, but blakkest,  
deepest stain I've seen*

Sətri tərcüməsi:

*Fələk yüz dəfə mənə qara bəxtimin ulduzunu  
göstərib  
Nə vaxt ulduz faluma baxmışsama, ancaq  
qapqara, tünd ləkə görmüşəm.*

Tərcüməyə fikir verdikdə orijinalla tərcümə arasında heç bir fərq qoyulmur, hətta Füzuli qəzəlində olan «gördüm» rədifini də Gibb olduğu kimi saxlamış, eyni sözlə «I've seen» (gördüm, görmüşəm ifadə etmişdir. «Gördüm» rədifindən öncə gələn sözlər də Gibbin tərcüməsində olduğu kimi həmqafiyədir. Bu onu bir daha göstərir ki, Gibb Şərq dünyasına, Şərq adət-ənənəsinə, Şərq şeirini poetik formalarına dəindən bələd bir alimdir. Qəzəlin sonuncu beyti də Gibbin tərcüməsində çox uğurlu alınmışdır.

*Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən;  
Hərdən kim, hər kimə üz tutdum, ondan yüz bəla  
gördüm*

Şair burada onu əhatə edənlərdən üz çevirib getək arzusuna haqq qazandırmaq istəyir. Çünkü, üz tutduğu adamlardanancaq bəla görmüşdür. Füzuli qəzəlinin ruhunu incəliyinədək duyan Gibb sanki şairin yaşantısını yaşamış, məhz bu baxımdan beytdə olan fikir eynilə tərcümədə saxlanılmışdır.

*Fuzuli, blush not then, should i from mankind turn  
my face away;  
For why? From all to whom i've looked, but reason  
sad too pain i've seen (64, 100).*

Sətri tərcüməsi:

*Füzuli, eyb etmə, mən insanlardan üz çevirsəm,  
Nadən ötrü? Kimə üz tutub baxmışamsa, ancaq  
nəticəsinə çox ağrılı görmüşəm.*

Məlumdur ki, Şərq poetik sistemi forma baxımından Qərəq poeziyasından tamamilə fərqlidir. Belə ki, Şərq klassik şeirlərinin formaları, qəzəl, rübai, müxəmməs, müsəddəs, mürəbbe və s. Qərb poeziyasına demək olar ki, yaddır. Lakin buna baxmayaraq klassik şeirin bir çox formalarına müraciət edən və yüksək sənətkarlıqla əsərlər yaranan Füzuli şeirlərini Gibb özünəməxsus bir ustalıqla tərcümə etmişdir. Onu da qeyd edək ki, ingilis şərqşünası Füzuli poetik irləndən cəmi bir rübai tərcümə etmişdir.

*Canan isə mətlub, təmə candan kəs  
Mətlub isə can, ümid canandan kəs.  
Can sevmək ilə müyəssər olmaz canan,  
Ya bundan ümid, ya təmə ondan kəs (14, 392).*

Dörd misradan ibarət olan bu kiçik həcmli şeirdə şair çox böyük mətləbləri şərh edir. Sevən qarşısında iki yolun olduğunu göstərir. Ya, sevgili, ya da sənə əziz olan can. Sınaqsəd sevgiliyə çatmaqsa, onda gərək canından əl çəkəsən. Özünü sevməklə, özünü düşünməklə heç vaxt canana, sevdiyinə qovuşmaq mümkün deyil. Ya canından əl çəkməlisən, ya da sevdiyindən. Gibb bu misraları belə tərcümə etmişdir.

*If thou desire thy love, self – love forego:  
If thy desire be self, thy love forego*

*With love of self may ne'er alove be gained;  
So love thereof, or love hereof, forego. (67, 201)*

Sətri tərcüməsi:

*Əgər sənin arzun öz eşqindirsə, özünü  
sevməkdən əl çak,  
Əgər sənin arzun özünsənsə, sən eşqdən əl çak.*

*Özünü sevməklə heç vaxt eşq əldə etmək olmaz;  
Belə ki, ya o eşqdən, ya da bu eşqdən əl çak.*

Gibbin çox böyük sənətkarlıqla etdiyi tərcümə orijinalla eyilik təşkil edir. Poetik ruhu tamamilə mənimsetən şərqşünas rubainin həm məzmununu və həm də formasını olduğu kimi saxlamışdır.

İngilis şerqşünası Füzuli "Leyli və Məcnun" poemasından yeri gəlinçə müəyyən parçaları da tərcümə etmişdir. Orijinalin formasına sadik qalan alim bu parçaları məsnəvi formada vermiş, orijinalda olan obrazlı ifadələri. Şərq poeziyasının özünə məxsus xüsusiyyətlərini eynilə saxlamışdır:

*Gördü ki, bir ovçu dam qurmuş,  
Daminə cəzallar üz urmuş.*

*Ol dama cəfayi-çərxi-cəddar  
Bir ahunu eyləmiş giriftar.*

*Boynu burulu, ayağı bağlı,  
Şəhla gözü nəmli, canı dağlı* (14, 98).

Bu misraların ingilis dilinə tərcüməsinə baxaq:

*He saw where a hunter had set his snare  
To ensnare the garelles at unaware*

*A gentle fawn in his snare was caught,  
Its blask eyne with tears of blood were fraught*

*Its nesk entangled, its feet bound fast,  
Its bright eyes wet, and its heart aghast* (67, 100).

Sətri tərcüməsi:

*O, bir ovçunun tor qurdugunu gördü  
Tora düşəcəklərindən ahular bixəbər idilər.*

*Körpə bir maral tora düşmüşdü,  
Onun qara gözləri qanlı göz yaşları ilə dolmuşdu.*

*Boynu dolaşmışdı, ayaqları möhkəm bağlanmışdı  
Ala gözləri nəmli, ürəyi hövlü idi.*

Burada şair tora düşmüş körpə bir maral balasının çekdiyi ağrıları, onun keçirdiyi ağrılı istirabları, sanki çıxış yolu olmadığını duyub qanlı göz yaşları tökməsini o qədər real təsvir edir ki, bu körpə heyvancıçazın halına yanmamaq olmur.

Bu şeir parçasının tərcüməsi zamanı formal-texniki ölçülər saxlanılmış, orijinalin məzmunu, bədii təsvir vasitələri, poetik obrazlar və məcazlar olduğu kimi verilmiş, şeirin ruhu ingilis oxucusu üçün qaranlıq qalmamışdır. Orijinal olduğu kimi ingilis formasında sözbəsöz misra-misra öz əksini tapmışdır. Məhz bu baxımdan şeir orijinalda necə təsirlidirsə, ingilis variantında da oxucuda o təsiri oyadır. Bu onu göstərir ki, Gibb Şərq poeziyasının incəliklərinə bələd olmaqla bərabər, Füzuli poeziyasına da vurğunluqla yanaşmış, dərindən mənimsəməklə yanaşı onu qəlbən sevmişdir. Şeirin o biri misralarının ingilis variantı ilə eynilik təşkil etməsi buna bir daha sübutdur.

*Səyyad, bu natəvana qıyma!  
Qıl canına rəhm, canə qıyma!*

*Səyyad, saqın, cəfa yamandır!  
Bilməzsənmi ki, qana qandır?* (14, 98)

Bu misraların ingilis dilinə tərcüməsinə baxaq:

*Have ruth on fawn, ipray of thee;  
Who would not pity this miseiry&*

*O hunter, slay not this hapless one;  
Have ruth on thy soul, and let it be gone*

*O hunter, beware, this crime evade;  
Knowest not that blood is by blood repaid?* (67, 100)

## Sətri tərcüməsi:

*Bu körpə maral balasına rəhm et, sənə yalvarıram;  
Bu bəlaya düçər olana kimsənin yazığı gəlməzmi?*

*Ah səyyad, bu köməksiz olanı öldürmə;  
Onun canına rəhm et, qoy o çıxıb getsin*

*Ah səyyad, xəbərdar ol, bu cinayətdən özünü gözlə  
Bilməzsənmi ki, qan qanla əvəz olunur?*

Tərcümə mətni ilə orijinal arasında çox böyük əlaqə, yaxınlıq var. Hər ikisində məzmun və poetik təqdimat demək olar ki, eynidir. İngilis şərqşünası mətni düzgün qavramış, hətta qafiyə sistemini də saxlamışdır. Lakin buna baxmayaraq cüzi də olsa, müəyyən qüsurlar nəzərə çarpır. Bu, əlbəttə təbiidir, çünki, füzuli poeziyası həm məzmun və həm də poetik obrazlar baxımından son dərəcə zəngindir. Bunu duymaq, qarşılığını vermək Qərb alimi üçün o qədər də asan deyil. Ona görə də Gibb orijinalda olan "mişbu qəzalə" ifadəsini "fawn" (körpə maral balası) kimi vermiş «mişbu» (mişk ətirli) sözünü ixtisar etmişdir. Əlbəttə bu söz sırf Şərq aləminə məxsusdur ki, onun qarşılığını verə bilməməsi Qərb alimi üçün keçərlidir.

Gibb Füzulinin «Leyli və Məcnun» poemasından «Leylinin ölümü» hissəsini də tərcümə etmişdir. Maraqlıdır ki, şərqşünas Füzulinin bu ölməz poemasında daha çox təsirli, ürəyi yandıran, yadda qalan parçaları seçmişdir. Tərcüməni orijinalla müqayisə etdikdə Gibbin hər şeydən əvvəl nə qədər həssas bir in-

san olduğu ağrılı məqamları sanki özünün yaşantisı kimi qəbul etməsi duyulur. Gibbin Füzuli poemasından etdiyi tərcüməyə baxaq:

*Rəf etdi hicab ehtirazın,  
Faş etdi anaya gizli razın;*

*«Key dərdi-dilim dəvəsi ana!  
Şəmi-əməlim ziyası ana!*

*Qəm gizləmək ilə canə yetdim,  
Ta mümkün idi təhəmmül etdi.*

*Hala ki, müqərrər oldu getmək,  
Fərz oldu bu sırrı zahir etmək. (14, 219)*

Bu misraların ingilis dilinə tərcüməsinə baxaq:

*Then joyous, her bashfulness cast off,  
She told to her mother her secter lowe;*

*O mother, balm of my heart's desire.  
O mother, light of my longing's fire,*

*I am come to death for my hidden ill;  
So lond as i might, i hawe borne it still;*

*But now that the time is come to go,  
Tis meet that i tell thee my secret woe. (67, 102)*

## Sətri tərcüməsi:

*Şən halda, utancaqlığı ataraq  
O, anasına gizli eşqini söylədi;*

*Ah ana, ürəyimin arzusunun dəvası,  
Ah ana, istəyimin odunun işığı,*

*Gizli xəstəliyimdən artıq ölüram.  
Uzun müddət mümkün olduqca dözdüm,  
Amma indi artıq getmək vaxtı gəlib,  
Ona görə də dərdimin sərrini sənə deyirəm.*

Gibbin tərcüməsi uğurludur. Bu parçada təsvir olunan ağır, ürəkağrıcı səhnə eynilə ingilis variantında da verilmişdir. Orijinalda olduğu kimi Gibb tərcüməni məsnəvi formasında vermiş, heç bir ixtisara yol verməmişdir. Bu bir daha ingilis şərqşünasının Şərqi dünyasına, Şərqi poeziyasına incə bələdliyini göstərir.

#### Mövzuya dair suallar:

- 1 - Şairin tərcüməsində milli koloritin qorunub saxlanılmasını necə başa düşürsünüz?
- 2 - Nəsiminin tuyuq janrında yazdığı şeirləri və onların tərcüməsi barədə nə deyə bilərsiniz?
- 3 - Gibbin Məhəmməd Füzuli yaradıcılığına dair araşdırması və onun qəzəllərinin ingilis dilinə tərcüməsi barədə nə demək olar?

### III FƏSİL ŞƏRQ-QƏRB ƏDƏBI ƏLAQƏLƏRİ VƏ E.C.V. GİBB

Çox qədim bir tarixə malik olan Şərqi dünyası tarix boyu Avropa şərqşünaslarının diqqətini cəlb etmiş, minlərlə Qərb mənşəli səyahətçilər, alim və ya zalar, Şərqdə səfər etmiş və onlar əldə etdiyi materiallar əsasında Şərqi dünyasını Qərbə tanıtmaya çalışmışlar. Əsrlər boyu davam edən bu tanışlıq, Şərqi və Qərb arasında olan ədəbi və mədəni əlaqələr bu xalqları biri-birinə yaxınlaşdırın an mühüm vasitələrdən biri olmuşdur. Xüsusilə tərcümə vasitəsilə müxtəlif adət-ənənəyə, mədəniyyətə, ədəbiyyata, malik olan xalqlar biri-biri ilə yaxından tanış olmuş və bu yaxnılıq sonrakı çağlarda qarşılıqlı ədəbi və mədəni əlaqələrin inkişaf tarixinə güclü təsir göstərmişdir. Təsadüfi deyildir ki, dünya şöhrətli korifeylərdən Xristofer Marlo, Vilyam Şekspir, Con Milton və digər yazarlar dönə-dönə Şərqi mövzularına müraciət etmiş, əsərlərində Şərqi obrazlarının müxtəlif xüsusiyyətləri yaratmışlar. Avropa şərqşünaslığında Türk dünyası, tarixi və ədəbiyyatı ilə bağlı yazılış əsərlərin öz əksini tapması bu əlaqələrin olmasına bir daha təsdiq etmiş olur. Onu da qeyd edək ki, bu əlaqələrin inkişaf yolu ədəbiyyatşunaslarımızın əsərlərində bu və ya digər formada öz əksini tapmışdır. Əldə edilən zəngin materiallardan göründüyü kimi ingilis-dilli oxuculara türk poeziyası ilə bağlı geniş məlumat

verən şərqşünaslar arasında E.C.V.Gibbin xüsusi yeri vardır. O, eyni zamanda türklərin təkcə dil və ədəbiyyatını deyil, uzun illər tədqiqat apararaq bu xalıq tarixini, adət-ənənəsini, hər şeydən öncə sevə-sevə dilini öyrənmiş, çox sanballı olan çoxcildli əsərində Osmanlı poeziyasının keçdiyi bütün mərhələləri təsvir və təhlil etmişdir. Ingilis şərqşünası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər klassiklərlə bağlı dəyərli məlumat vermişdir. Bu klassik şairlərin hayatı və yaradıcılığı ilə bağlı məlumatlara Ç.Riyonun tərtib etdiyi kataloqlarda, E.Braun, Kassel, K.Burill və digər şərqşünasların əsərlərində də rast gəlirik. Bu barədə şərqşünas alımların R.A.Qaibova, S.Məmmədova, A.Araklı, M.Quluzadə, M.Cəlal, R.Azada, və bir sıra digər yazarların əsərində bəhs olunmuşdur.

Azərbaycan şairlərinin Qərbi Avropada tanıtılmasında, ilk dəfə onları elmi şəkildə tədqir edən, əsərlərini, orijinaldan, ingilis dilində çevirən Şərq poeziyasının gözəl bilicisi Elyas Con Vilkonson Gibb olmuşdur. Doğrudan da ingilis aliminin mülahizələri öz alılımlı, tərcümələri isə bədiiliyi ilə seçilir. Həyatını bütövlükdə elmə sərf edən alimin hayatı həqiqətən də əqli əmək və elmi fəthlər salnamasının çevrilmişdir. Qısa, lakin olduqca mənalı hayatı keçirən Gibb bütün ömrünü sərf etdiyi çoxcildli "Osmanlı poeziyasının tarixi" əsərinin ancaq birinci cildini görmüşdür. Tədqiqatdan belə bir yəqinlik hasıl olmuşdur ki, ingilis şərqşünası Osmanlı poeziyasının ilk və

ən kamil bir tədqiqatçısıdır, çünkü Gibbə qədər Osmanlı poeziyası ilə bağlı ingilis dilində ciddi və bütün ədəbi sahələri əhatə edən bir əsərlərin olmadığını şərqşünas özü də əsərə yazdığını müqəddimədə vurgulayır. Gibb böyük məhəbbətə türkləri sevmiş, güclü və zəif cəhətlərini duymuş və onların qüdrət və gələcək imkanlarına dərindən inanmışdır. Məhr bu inam hissi və sevgi Qərb mənşəli alımə Türklerin ədəbiyyat tarixinin inkişaf yollarını məharətlə əks etdirməyə ilham verən əsas amil olmuş və Gibbin bütövlükdə yaradıcılığının əsas qayəsinə çevrilmişdir. Alimin qeyd etdiyi kimi onun seçdiyi yol maneələrlə dolu olmuşdur. Lakin bütün bunlara baxmayaraq onun əsas məqsədi ingilis oxucularına haqqında çox səhi məlumatlar olan Şərq ədəbiyyatı ilə bağlı müəyyən məlumat vermək olmuşdur. O, altı cildlik «Osmanlı poeziyasının tarixi» əsərinin birinci cildində bu möhtəşəm poeziyanın yaranma tarixi, xüsusiyyətləri və təsir dairəsi ilə bağlı mülahizələrini yürüdü, Osmanlı dövlətinin keçdiyi bütün mərhələlərə nəzər salır və bu mərhələlərdə poeziyada müşahidə olunan uğurlu və uğursuz məqamlara toxunur. Şərqşünas Osmanlı poeziyasının keçdiyi inkişaf yolunu iki dövrə bölmür. Onun fikrincə, birinci dövr ta qədimdən XIX yüzilliyin ortalarına qədər, ikinci dövr isə XIX əsrin ortalarından başlamış və bir neçə il ərzində əvvəlki dövrü üstələmişdir. Gibb daha sonra göstərir ki, Osmanlı poeziyası anlayışı, yalnız XV əsrin ikinci yarısında meydana çıxmışdır. Osmanlı poeziyasının yarandığı dövrü xarakterizə edən Gibb yazar ki, Osman-

lı poeziyasının yaranması üçün hər şey hazır idi, çünki artıq birinci dövr ərzində Qərbi türk dilinin ədəbi bir vasitə kimi işlədirəcəyi müəyyən edilmişdi. Məhz buna görə də ikinci dövr ərzində Osmanlı şairlərinin nail olmaq istədikləri ən böyük məqsəd, fikir kamilliyyinə xələl gətirsə belə şeirlərinə hər növ bəzək vermək idi. Şərqşunas həmin dövrədə Şərq və Qərb mədəniyyəti ilə bağlı mülahizələrini yürüdərkən əsasən bu dövrədə yaşayış-yaradan şair və təzkiraçılıları xarakterizə edir. Bu bölümədə müəllif, həmçinin ilk dəfə olaraq təsvir etdiyi Şərq mədəniyyəti ilə həmin əsərlərdə Qərbi-Avropada mövcud olan mədəniyyət arasındaki oxşarlıq kimi çox maraqlı bir mövzuya toxunmuşdur. Müəllif qeyd etmişdir ki, fəlsəfə və elmə gəlinçə, bu iki məfhum arasındaki oxşarlıq hətta eynilik dərəcindədir. Gibb belə bir fikrin üstündə dayanır ki, Şərq və Qərb mədəniyyəti arasında olan paralelizm bütün XIV əsr boyu və XV əsrin böyük bir hissəsini əhatə edir. İngilis şərqşunas Gibbin yazdığı ikinci cild Osmanlı poeziyasının 1450-ci ildən 1520-ci il I Səlimin vəfatına qədər keçdiyi dövrü əhatə edir. Əsərin III cildi Soltan Süleyman hakimiyyəti dövrünün əvvəlindən başlamış Nabinin vəfatına qədər olan bir dövrü əhatə edir. Bu təxminən iki əsrə bərabər bir dövrdür (1520-1712) Elias Gibbin şərhinə əsasən, bu dövrü klassik dövrün sonu və keçid dövrünün başlanğıcı adlandırmaq olar. Bu dövrə artıq Lamii, Zati, Füzuli, Fəzli və Baqi kimi böyük şairlərin yaradıcılığını əhatə edir. İngilis şərqşunası Qərb-Türk şairlərindən bəhs edərkən onların

əksəriyyətinin mütəsəvvüf şairlər olduğunu qeyd edir, lakin bununla bərabər yeni ruhun başlanılma-sında ilk öndər ola biləcək bir hüquqşunas, eyni zamanda cəsur bir şərqli olan Qazi Bürhanəddini göstərir. Gibb şairin özü yolunu, şəxsiyyətini, hərbi, elmi, dini ədəbi çalışmalarını dərindən və böyük sevgi ilə araşdırarkən onun ümumtürk düşüncə tərəfində böyük yer tutduğunu vurğulayır. O, Qazi Bürhanəddini Qərbi Türk şeirinin ən ilkin şairlərindən biri hesab edir və onun Divanın Qərbi Türk lirkə pozisyonlarından bizə qalan ən qədim abidə sayır. Şərqşunas eyni zamanda Qazi Bürhanəddini qədim şeiri növü olan tuyuğdan istifadə edən ilk Qərbi türk şairi adlandırmışdır. Şairin poeziyasını yüksək qiymətləndirərək misilsizliyini onun Türk poeziyasında yeni bir yol seçməsində görür. Gibb Şairin yaradıcılığından etdiyi tərcümələri Qərb oxucularına çatdırarkən yarındı ki, onun tərcümələrində Bürhanəddin şeirinin əsas cəhətlərini işıqlandıran xüsusiyyətlər görünməkdir. Bu misralar və ondan əvvəlki dövrlərin şeirləri arasında böyük fərq tərcümənin pərdəsi altında belə dərhal nəzərə çarpmaqdadır. Şərqşunas Qazi Bürhanəddin ədəbi ərsindən ingilis dilinə 6 qəzəl, 8 rübai və 9 tuyuğ tərcümə etmişdir.

Gibb eyni zamanda şair Nəsimi ilə də bağlı geniş məlumat verməyə çalışmışdır.

Şairin həyat və yaradıcılığı baradə geniş danişan şərqşunas Nəsimi lirikasının ifadə tərzinə xüsusi qiymət verərək onları o dövrə yazılmış şeirin ən gözəl numunələri adlandırmışdır.

İngilis şərqşünasının dünya ədəbiyyatını öz poetik inciləri ilə zənginləşdirən Füzuli ilə bağlı tədqiqatı daha böyük maraq doğurur. Tədqiqat göstərir ki, şairin Qərbi Avropada tanıtılmasında Gibbin xidmətləri məlsilsizdir. Həqiqətən də ingilis aliminin şairin həyat və yaradıcılığı ilə bağlı mülahizələri elmiliyi ilə seçilir. O, türk ədəbiyyatında Füzulidən böyük, qüdrətli şair olmadığını söyləyərkən yazır ki, fars ruhlu şairlərin ən tanınmışı Bağı ətrafa işq saçaraq batmaqda olan Aya bənzəyirsə, Füzuli Şərqdən çıxan günəşə bənzəyir. O bütün Avropa Şərqşünaslarının əksinə olaraq «Füzuli Azərbaycan şairidir» deyərkən birdəfəlik şairlə bağlı yanlış və mübahisəli mülahizələrə son qoymuşdur. Gibbə görə Füzuli sənətinin əsl dəyerini onun müasirləri deyil, sonrakı nəsillər daha düzgün başa düşmüş, şairin dahiliyini yüksək qiymətləndirmiş və onun türk ədəbiyyatı tarixində məxsusi yerini təsdiq etmişlər. Şərqşunas Füzulinin dahiliyini özünəməxsus bir məhəbbətlə izah edərək göstərir ki, heç bir türk şairi onun qədər gözəl qəzəl yazmamışdır. Baqının qəzəlləri klassik xarakter daşıyırsa və Nədimin yazdıqları zərif olsa da, heç biri Bağdadlı Füzuli qəzəlləri ilə müqayisə olunmaz. Gibbin qeyd etdiyi kimi Füzuli yaradıcılığında arası dövrün ənənəvi çalarları duyulsa da, şairin əsərlərinin çoxunda ancaq qəlbinin səsi eşidilməkdədir. O şairi «dövrünün güzgüsü» adlandırmış, şairin Divanını Şərq poeziyası üçün əsil zövq verən bir mənbə olduğunu söyləmişdir. İngilis şərqşünası şairlə bağlı nəzəri fikirlər söyləməklə yanaşı şairin sənət

incilərindən də yeri gəldikcə tərcümə etmişdir. Türk dilini, onun tarixini, ədəbiyyatını gözəl bildiyindən onun tərcümələri uğurlu olmuşdur. Şərqşunas Azərbaycan klassiklərinin əsərlərindən etdiyi tərcümələrlə Qərb oxucularını şərq şeir sənətinin ecazkarlığı ilə tanış edir və şərq dünyası ilə temas üçün əvəzsiz mənəvi körpü yaradır. Türk şeir sənəti nümunələrinin Avropa dillərinə – xüsusilə ingilis dilinə tərcüməsi davam etdirilir. Bunu onunla izah etmək olar ki, türk poeziyası əsrlər keçdikcə öz sənət qüdrətini itirməyən bir poeziya qaynağıdır.

### Mövzuya dair suallar:

- 1 - Şərq mövzusunda yazan hansı ingilis yazarlarını tanıyırsınız və onların bu mövzuda yazdığı əsərlərin adları nədir?**
- 2 - Azərbaycan türk şairlərinin yaradıcılığının öyrənilməsində və əsərlərinin ingilis dilinə tərcüməsində E.C.V. Gibbin qarşısına qoyduğu əsas məqsəd nə olmuşdur?**
- 3 - E.C.V. Gibbin "Osmanlı dövr türk poeziyasının tarixi" adlı 6 cildlik araşdırmasının əsas məziyyətləri haqqında nə deyə bilərsiniz?**

## POETRY VOCABULARY

### List One

1. **rhyme** - two or more words which match in the same last sound. Ex.: *bat, cat*
2. **rhythm** - the beat or cadence of poetry. Ex.: *But soft! What light through yonder window breaks?*
3. **alliteration** - two words in the same line with the same starting sound. Ex.: *the price of the previous one*
4. **assonance** - two words in the same line having similar vowel sounds. Ex.: *The owl flew out of the room*
5. **metaphor** - a directly stated comparison. Ex.: *Our defensive line was a rock wall last night.*
6. **onomatopoeia** - the attempt to spell out a sound. Ex.: *She heard the cat meow.*
7. **lyric poetry** - that which reveals an emotional moment in life. Example below is from Walt Whitman.  
*...a noiseless patient spider [sends]  
filament, filament, filament, out of itself,  
Ever unreeling them, ever tirelessly speeding them,  
Surrounded, detached, in measureless oceans of  
space,  
Ceaselessly musing, venturing, throwing, seeking the  
spheres to connect them,  
Till the bridge you will need be formed, till the  
ductile anchor hold,  
Till the gossamer thread you fling catch somewhere,  
o my soul.*

8. **narrative poetry** - that which tells a story with characters, a plot, etc. Ex.: *"Casey at the Bat"*
9. **imagery** - pictures drawn in the reader's mind by the words of the poet. Example below comes from "Preludes" by T.S. Eliot.  
*The winter evening settles down  
With smell of steaks in passageways.  
Six o'clock.  
The burnt-out ends of smoky days.  
And now a gusty shower wraps  
The grimy scraps  
Of withered leaves about your feet  
And newspapers from vacant lots;  
The showers beat  
On broken blinds and chimney-pots,  
And at the corner of the street...*
10. **personification** - giving human characteristics to inanimate objects. Ex.: *the teeth of a comb*
11. **"traditional" verse** - a definite pattern of both rhythm and rhyme. Ex.: *"Mary had a little lamb"*
12. **simile** - a comparison using like or as. Ex.: *She was clever as a fox.*  
Poetry Sings © 2002, 2004  
www.BeaconLearningCenter.com Rev. 07.06.04
13. **refrain** - a few lines repeated almost exactly at certain intervals. ...from "Mariana" by Alfred, Lord Tennyson:  
*With blackest moss the flower-plots  
Were thickly crusted, one and all:*

The rusted nails fell from the knots  
That held the pear to the gable-wall.  
The broken sheds look'd sad and strange:  
Unlifted was the clinking latch;  
Weeded and worn the ancient thatch  
Upon the lonely moated grange.  
**She only said, 'My life is dreary,**  
**He cometh not,' she said;**  
**She said, 'I am aweary, aweary,**  
**I would that I were dead!'**  
Her tears fell with the dews at even;  
Her tears fell ere the dews were dried;  
She could not look on the sweet heaven,  
Either at morn or eventide.  
After the flitting of the bats,  
When thickest dark did trance the sky,  
She drew her casement-curtain by,  
And glanced athwart the glooming flats.  
**She only said, 'The night is dreary,**  
**He cometh not,' she said;**  
**She said, 'I am aweary, aweary,**  
**I would that I were dead!'**  
Upon the middle of the night,  
Waking she heard the night-fowl crow:  
The cock sung out an hour ere light:  
From the dark fen the oxen's low  
Came to her: without hope of change,  
In sleep she seem'd to walk forlorn,  
Till cold winds woke the gray-eyed morn  
About the lonely moated grange.  
**She only said, 'The day is dreary,**

**He cometh not,' she said;**  
**She said, 'I am aweary, aweary,**  
**I would that I were dead!'**  
About a stone-cast from the wall  
A sluice with blacken'd waters slept,  
And o'er it many, round and small,  
The cluster'd marish-mosses crept.  
Hard by a poplar shook alway,  
All silver-green with gnarled bark:  
For leagues no other tree did mark  
The level waste, the rounding gray.  
**She only said, 'My life is dreary,**  
**He cometh not,' she said;**  
**She said, 'I am aweary, aweary,**  
**I would that I were dead!'**

Poetry Sings © 2002, 2004  
www.BeaconLearningCenter.com Rev. 07.06.04

14. **limerick** - a light, humorous, nonsensical, or bawdy Irish drinking song of five anapestic lines usually with the rhyme scheme *aabb*. Example below:  
*There once was a verse form named limerick.*  
*No one can account for the name of it.*  
*Some think from a game*  
*Or from poets it came.*  
*They came from a small town named Limerick.*  
(Adapted from the American Heritage Dictionary)
15. **haiku** - lyric verse form having three unrhymed lines of five, seven, and five syllables, traditionally invoking

an aspect of nature or the seasons. [Japanese: *hai*, amusement (from Chinese *pá*, farce) + *ku*, sentence (from Chinese *jù*.)] Example below:

*Dead chrysanthemum...*

*yet - isn't there still something remaining in it?*

16. **free verse** - no predictable rhythm or rhyme. Ex.: "I  
blac" by eecummings
17. **blank verse** - has no rhyme but has rhythm,  
usually iambic pentameter. Ex.: Many of the lines in  
most of Shakespeare's plays were written this way.
18. **repetition** - using a key word several times  
throughout a poem. Ex.: The use of "*Nevermore*."  
throughout "The Raven" by Edgar Allan Poe.
19. **stanza** - a paragraph in poetry, surrounded above  
and below by skipped lines. Ex.: There are 4 stanzas  
shown in the excerpt from "Mariana" appearing on  
the previous page.
20. **parallelism** - the consecutive use of similar phrases  
or grammatical structures. Especially consider

**Synonymous Parallelism**, in which the same idea  
is expressed a second or third time. See example  
below from *Proverbs 1:2-9*. Note the theme of the  
passage is the value of wisdom, and the parallelism  
repeats the theme.

Hebrew poets are famous for this technique.

*To know wisdom and instruction, To discern the  
sayings of understanding,  
To receive instruction in wise behavior,  
Righteousness, justice and equity;  
To give prudence to the naive, To the youth  
knowledge and discretion,*

*A wise man will hear and increase in learning, And a  
man of understanding will acquire wise counsel,  
To understand a proverb and a figure, The words of  
the wise and their riddles.*

*The fear of the LORD is the beginning of knowledge;  
Fools despise wisdom and instruction.*

*Hear, my son, your father's instruction And do not  
forsake your mother's teaching;*

*Indeed, they are a graceful wreath to your head And  
ornaments about your neck.*

Poetry Sings © 2002, 2004

www.BeaconLearningCenter.com Rev. 07.06.04

## List Two

1. **couplet** - two rhyming lines in a row, usually  
stating an important thematic idea. Example  
below:  
*So long as men can breathe, or eyes can see,  
So long lives this, and this gives life to thee.*  
(Shakespeare, Sonnet 18)
2. **sonnet** - a 14-line poem which sets up a  
problem and offers a solution (There are two  
main types: the Italian or  
Petrarchan, named after Francesco Petrarca, AKA  
Petrarch, 1304-1374, an Italian poet, scholar, and  
humanist who is famous for *Canzoniere*, a  
collection of love lyrics in a certain sonnet form,  
and the English or Elizabethan, which was used  
by William Shakespeare, 1564-1616, English

playwright and poet, whose body of works is considered the greatest in English literature. He composed about 154 sonnets, mostly in the 1590's.

There are differences in the rhyme scheme and stanza structure between these two. An Italian [Petrarchan] sonnet contains an octave with the rhyme pattern abbaabba and a sestet of various rhyme patterns such as cdecde or cdcdcd. The sonnet form perfected by Shakespeare is composed of three quatrains and a terminal couplet in iambic pentameter with the rhyme pattern abab cdcd efef gg. There are some other variations to the sonnet form as well.) Ex.: Any of Shakespeare's sonnets and Wordsworth's "I wandered lonely as a cloud."

3. **rhyme scheme** - the pattern of the rhymes in a poem. Example below is from "Stopping by Woods on a Snowy Evening" by Robert Frost (1874-1963).

*Whose woods these are I think I know. a  
His house is in the village though; a  
He will not see me stopping here b  
To watch his woods fill up with snow. a  
My little horse must think it queer b  
To stop without a farmhouse near b  
Between the woods and frozen lake c  
The darkest evening of the year. b  
He gives his harness bells a shake c  
To ask if there is some mistake. c*

*The only other sound's the sweep d  
Of easy wind and downy flake. c*

4. **near rhyme** - two or more words having almost the same ending sound. Ex.: *push, rush*
5. **internal rhyme** - rhyming words in the same line of poetry. Ex.: "I'm a *lean* dog, a *keen* dog, a wild dog, and lone." From "Lone Dog" by Irene McLeod.
6. **speaker** - the voice of the poem, usually NOT the poet. Ex.: In the poem by *Emily Dickinson* known as "A narrow fellow in the grass," the speaker is a young boy.
7. **point of view** - the personal opinion of the speaker. Example below is from "Point of View" which appeared in  
*Where the Sidewalk Ends* by Shel Silverstein:  
*Oh how I once loved tuna salad  
Pork and lobsters, lamb chops too  
Till I stopped and looked at dinner  
From the dinner's point of view.*  
Poetry Sings © 2002, 2004  
[www.BeaconLearningCenter.com](http://www.BeaconLearningCenter.com) Rev. 07.06.04
8. **tone** - the feelings the speaker has about the subject. Ex.: "...while I pondered weak and weary..." from "The Raven" by Edgar Allan Poe.
9. **mood** - the feelings of the reader of a poem. Example is the poem "Days" by Karle Wilson Baker, in which certain details and sensory impressions evoke emotional responses among

various readers ranging from detached empathy to curiosity to vicarious swings from dejection to elation.

*Some days my thoughts are just cocoons--all cold,  
and dull and blind,  
They hang from dripping branches in the grey  
woods of my mind;  
And other days they drift and shine--such free and  
flying things!  
I find the gold-dust in my hair, left by their  
brushing wings.*

10. **diction** - the choice of words of the speaker. Ex.:  
The use of *shark*, *whale*, or *tuna* instead of just  
*fish*.

11. **monologue** - a speech made by one character in  
a poem, usually of thematic significance.

Especially consider a

**dramatic monologue**, which could be acted out  
and is a form of drama, yet appears as a speech,  
either to oneself or to another. A dramatic  
monologue is written to reveal both the situation  
at hand and the speaking character's inner self.

Example below is by Anna Cormorant:

*Why am I standing here, alone,  
When outside you are knocking, knocking?*

*I cannot come to you-*

*My feet are glued to the floor.*

*Forgive me, but I feared you!*

*Would that you could open the door,*

*But I have locked it!*

*Ah! What sorrow I have brought upon myself!  
How you shout, how you plead for entrance  
And how I want you to enter,  
But you have not the strength to break the door.  
Well, come on then! Find another way in!*

12. **irony** - when the outcome is the opposite of  
what was expected. Ex.: the *sinking* of the *Titanic*

13. **jargon** - technical terms meaning a certain thing  
in a certain situation. Ex.: *scalpel*, *touchdown*, *writ  
of habeas corpus*

14. **allusion** - a reference to something the poet  
thinks everyone already knows. Ex.: "The Gift of  
the Magi"

15. **connotation** - the extra meaning associated  
with a word more than just its definition. Ex.:  
*skinny*, instead of just *thin*

16. **theme** - the generalization about life  
understood from experiencing any work of art.  
Ex.: *Love is the greatest gift of all*.

17. **hyperbole** - exaggeration for humorous or  
thematic effect. Ex.: more than *all* the stars in the  
night

18. **symbol** - an object which carries more meaning  
than simply its dictionary definition. Ex.: the *flag*  
of a nation

19. **concrete poem** - a poem which looks on the  
page like the subject it is about. Ex.: "The Kite"  
Poetry Sings © 2002, 2004

www.BeaconLearningCenter.com Rev. 07.06.04

20. **ballad** - a folk song, usually about love and/or adventure. Example below is from "Sir Patrick Spens."

*The king sits in Dunfermline town,  
Drinking the blude-red wine o':  
"O whare will I get a skeely skipper  
To sail this new ship of mine o?"  
O up and spake an eldern-knight,  
Sat at the king's right knee:  
"Sir Patrick Spens is the best sailor  
That ever saild the sea."  
Our king has written a braid letter,  
And seal'd it with his hand,  
And sent it to Sir Patrick Spens,  
Was walking on the strand.  
"To Noroway, to Noroway,  
To Noroway oer the faem;  
The king's daughter of Noroway,  
'Tis thou maun bring her hame."  
The first word that Sir Patrick read,  
Sae loud, loud laughed he;  
The neist word that Sir Patrick read,  
The tear blinded his ee.  
"O wha is this has done this deed,  
And tauld the king o me,  
To send us out, at this time of the year,  
To sail upon the sea?"*

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı: Azərnəşr, 1964, 172 s.
2. Azadə R. Pzərbaycan ədəbiyatı tarixi, III cilddə. I c. Bakı, y960, 589 s.
3. Azadə R. Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər) Bakı, 1975, 201 s.
4. Araslı H. Fədakar şair – İmadəddin Nəsimi. B. 1942
5. Araslı H. Azərbaycanın böyük şairi Füzuli. B., 1958, 312 s.
6. Arzumanlı Vaqif. Nizami Gəngəvinin dünya şöhrəti. Bakı: Elm, 1997, 181 s.
7. Arzumanova Imperial. Nizami yaradıcılığı ingilisdilli ədəbiyyatşunaslığında: Fil. elm. nam. ... dis. Bakı, 1984, 154 s.
8. Atayeva Ş. M.F.Axundzadə ingilisdilli ədəbiyyatşunaslığında: Fil.. elm. Nam. ...dis. Avtoref. Bakı, 2005, 18 s.
9. Ağayev Z. Azərbaycan mövzusu və ədəbiyyatı Amerika Birləşmiş Ştatlarında. Bakı: Hərbi nəşriyyatı, 1995, 126 s.
10. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. – I hissə. Bakı, 1979, 211 s.
11. Əliyeva L.Ə. Füzuli və ingilis şərqşünaslığı. Bakı: Ozan, 1997, 142 s.
12. Əziz Şərif. «Bədii tərcümənin bəzi məsələlərinə dair». Ədəbiyyat və incəsənət. 1967, 4 mart
13. Füzuli. Seçilmiş əsərləri. I cild, Bakı, 1958, 563 s.
14. Füzuli. Seçilmiş əsərləri. II c., Bakı, 1958, 355 s.
15. Füzuli. Seçilmiş əsərləri. III c., Bakı, 1958, 465 s.
16. Hashim Ahmad. Envoi. Islamic culture. vol XX. no, 1946; Hyderebad – Deccam. 168 p.

17. Hüseynova Ə.B. XX əsr Azərbaycan poeziyasının ingilisdilli mənbələrdə dəyərləndirilməsi: Fil. elm. nam. ... dis. Avtoref. Bakı, 2007, 23 s.
18. Hüseynova Nigar. Klassik ərəb poeziyasında vəsf: Fil. elm. nam. ... dis. Bakı, 2007, 28 s.
19. Xalidə Ədib. «Türk şeiri tarixi: Ön söz. İstanbul. Bürhanəddin mətbəəsi. 1943, s. XI
20. Xəlli Ş.H. Klassik poeziya və ədəbi əlaqələr. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyat-poliqrafiya birlüyü, 2003, 164 s.
21. Xəlli Ş.H. Azərbaycan-ingilis ədəbi əlaqələri (qədim və orta əsrlər dövrü): Fil. elm. dok. ... dis. avtoref. Bakı, 2004, 54 s.
22. Ismayilov M.Y. Nizami Gəncəvinin «Yeddi gözəl» poeması ingilis dilində (şərhlər, tərcümələr, səslənmələr): Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1995, 33 s.
23. Qayıbova R. Azərbaycan ədəbiyyatı ingilis alımlarının əsərlərində (XI-XVI əsrlər): Fil. elm. nam. ... dis. Bakı, 1949, 273 s.
24. Qazi Bürhanəddin. Divan. Bakı: Azərnəşr, 1988, 656 s.
25. Quliyeva M.H. Klassik Şərq poetikası və orta əsrlər Azərbaycan poeziyası: Fil. elm. nam. ... dis. Avtoref. Bakı, 2001, 49 s.
26. Quluzadə M. Böyük ideallar şairi. 1973, 147 s.
27. Quluzadə M.Y. Füzulinin lirikası. Bakı, 1965, 475 s.
28. Məmmədova M. Şah Ismayıl Xətai ingilisdilli qaynaqlarda. Fil. elm. nam. ... dis. Avtoref. Bakı, 2003, 34 s.
29. Məmmədova S. Qərbi Avropa şərqşünaslığında XIV-XV əsr Azərbaycan poeziyasının öyrənilməsi tarixindən: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1972, 35 s.

30. Məmmədova C. Avropa şərqşünasları Nəsimi haqqında. İmadəddin Nəsimi (məqalələr məcmuəsi). Bakı: Elm, 1973, s. 232-240
31. M.Cəlal. Füzulinin sənətkarlığı. Bakı, 1958, 276 s.
32. Nağıyeva Ş.B. Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanılması: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1997, 18 s.
33. Nəcəfov Ə.B. Füzuli yaradıcılığında poetik fiqurlar: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 2006, 18 s.
34. Nuriyeva N.M. Teodor Drayzer və Azərbaycan: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1998, 32 s.
35. Sərkərova S.N. «Koroğlu» eposunun ingilisdilli qaynaqlarda dəyərləndirilməsi: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 2008, 25 s.
- Vəliyeva S.F. Ernest Hemingway və Azərbaycan: Fil. elm. nam. ... dis. avtoref. Bakı, 1999, 33 s.

### Rus dilində

36. Agaev B. Азербайджанско-французские литературные связи (1920-1980): Автореф. дис. ... канд. филол. наук. Bakı, 1990, 26 c.
37. Aлиева Л.А. Физули в англоязычном литературоведении: Автореф. Дис. ... канд. филол. наук. Б., 1984, 25 с.
38. Aлиева Т. Азербайджанско-американские литературные связи (Дж. Ф. Купер на азербайджанском языке): Автореф. дис. ... канд. филол. наук. Bakı, 1992, 22 c.
39. Бадалбейли Ульфат. Наследие Шекспира в азербайджанской литературе (Историко-переводческий анализ): Автореф. дис. ... канд. филол. наук. Б., 1987, 29 с.

40. Бадалбейли У. Английское возрождение и Восток. Баку: Эльм, 2000, 350 с.
41. Байрамов А. Классическая азербайджанская литература на немецком языке. Бакы: Язычы, 1992, 184 с.
42. Гаджиев А. Проблемы изучения азербайджано-европейских литературных взаимосвязей. Баку: Эльм, 1963, 33 с.
43. Гасанов О.А. Проблемы воссоздания исторического и художественного своеобразия произведений Шекспира на азербайджанском языке: Диссер. аа соиск. ученой канд. филол. наук. Баку, 1992, 172 с.
44. Гасanova A.M. Китаби-Деде Коркуд в англоязычных источниках. Автореф. дисс. На соискании ученой степени канд. филол. наук. Баку, 1992, 37 с.
45. Герайзаде Э.И. Творчество Байрона и Азербайджанская литература (проблемы типологии романтизма и художественного перевода): Автореф. дис... канд. фил. наук. Баку, 2004, 29 с.
46. Гулиев Ф.Ш. Поэма Низами Гянджеви «Лейли и Меджнун» в английском восприятии. Автореф. дис. ...канд. филол. наук. Баку, 1990, 26 с.
47. Искендерова Х.Б. Ахмед Джавад – переводчик Вильяма Шекспира: Автореф. дис. ...канд. филол. наук. Баку, 1998, 30 с.
48. Казимова А. Творчество Низами в Англии и США (переводы, восприятии, оценка: Дис. канд. филол. наук. Баку, 1989, 159 с.
49. Кули-заде. Хуруфизм и его представители в Азербайджане. Баку, 1970
50. Мамедова С.А. Из истории изучения азербайджанской поэзии в западно-европейском

- востоковедении. Автореф. дис. на соиск. ученой степени канд. филол. наук. Баку, 1972, 35 с.
51. Михайлова Г.Е. Низами Гянджеви в польских исследованиях и переводах. Автореф. дис. ...канн. филол. наук. Баку, 1990, 22 с.
  52. Рагимов И.М. Восточные слова в «Восточных поэмах». Дж.Г.Байрона: Автореф. дис. ... канд. филол. наук. Баку, 1958, 16 с.
  53. Рафили М. Мирза Шафи Вазех и мировая литература. Баку: Азернешр. 1958, 321 с.
  54. Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: Азернешр, 1991, 303 с.
  55. Шихиева С.М. Лирика Насими: Автореф. дис. ... канд. филол. наук. Баку, 1991, 29 с.

### **İngilis dilində**

56. Boyle J.A. The Cambridge History of Iran. vol V. Cambridge. 1968, 763 p.
57. Brown E. A History of persian literature under Tartar domination. Cambridge. 1920. pp. 365-375
58. Brockelmann Carl. History of the Islamic Peoples. New-York. 1960, 584 p.
59. Cassell's Encyclopedia of Literature. London, 1953. vol I, pp. 555-557
60. Edwardz Edwardz. Catalogue of the Persian manuscripts in the Library of the Indian Office. Oxford. 1937, 1082 p.
61. The Encyclopaedia of Islam. London. 1965. pp. 937-939
62. Gibb. E.J.W. Ottoman poems. London. Frubner. 1882. 228 p.

63. Gibb. E.J.W. *The World's Great Classics*. New-York. 1901, p. 103
64. Gibb. E.J.W. *A History of Ottoman poetry*. vol I. London, 1900, 447 p.
65. Gibb. E.J.W. *A History of Ottoman poetry*. vol II. London, 1902, 405 p.
66. Gibb. E.J.W. *A History of Ottoman poetry*. vol III. London, 1901, 374 p.
67. Gibb. E.J.W. *A History of Ottoman poetry*. vol IV. London, 1905, 364 p.
68. Gibb. E.J.W. *A History of Ottoman poetry*. vol V. London, 1907, 251 p.
69. Gibb. E.J.W. *A History of Ottoman poetry*. vol VI. London, 1902, 284 p.
70. Hofman H.F. *Turkish literature. A bio-bibliographical Survey. Section III. Part I*, vol 3. Utrecht. 1969. 348 p.
71. Holt P.M. *The Cambridge History of Islam*. vol II. Cambridge at University Press. 1970, 966 p.
72. Kritzeck James. *Anthology of Islamic Literature*. – New-York. 1964, 367 p.
73. John R. Brown. *The Dervishes of Oriental Spiritualism*, London, 1868, p. 330 p.
74. Kathleen Burill. *The Quatrains of Nasimi, Fourteenth-century Turkish Hurufi*. Paris, 1972
75. Mansuroglu Mecdut. *Turkish Literature through the Ages*. Central Asiatic Journal, vol IX. N 2, 1964, Hague. 96 p.
76. Merriam Webster's *Bibliographical Dictionary*. New-York. 1953, 568p.
77. Najib Ullah. *Islamic Literature*. New-York, 1963, 385 p.

78. Nicholson A. *A History of the Arabs*. London, 1907, p. 460-461
79. Rieo Charles. *Catalogue of the Turkish Manuscripts in the British Museum*. London, 1883, 739 p.
80. Rieu Charles. *Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum*. London, 1895, 308 p.
81. Stanley-Lane-Poole Turkey. New-York. 1888, 364 p.

63. q. Necipovici A. *A History of the Ottoman Empire*. London, 1992.
64. 180-181. Rezo Guseini. *Crisis and Decline of the Ottoman Empire*. In: *Rezo Guseini. Crisis and Decline of the Ottoman Empire*. Tbilisi, 1982. 188 p.
65. 182. Rezo Guseini. *Opposition to the Ottoman Empire*. In: *Rezo Guseini. Crisis and Decline of the Ottoman Empire*. Tbilisi, 1982. 188 p.
66. 183. Rezo Guseini. *Opposition to the Ottoman Empire*. In: *Rezo Guseini. Crisis and Decline of the Ottoman Empire*. Tbilisi, 1982. 188 p.
67. 184. Rezo Guseini. *Opposition to the Ottoman Empire*. In: *Rezo Guseini. Crisis and Decline of the Ottoman Empire*. Tbilisi, 1982. 188 p.
68. 185. Rezo Guseini. *Opposition to the Ottoman Empire*. In: *Rezo Guseini. Crisis and Decline of the Ottoman Empire*. Tbilisi, 1982. 188 p.
69. 186. E.J.W. Gibb. *Ottoman Poetry*. vol VI. London, 1962. 294 p.
70. Holman H.F. Islamic literature: A bio-bibliographical Survey. Section II. Part I. vol 3. London, 1969. 348 p.
71. Holt P.M. *The Cambridge History of Islam*. vol II. Cambridge, at University Press, 1970. 965 p.
72. Jazrawi James. *Anthology of Islamic Literature*. In: *Arabic Studies*, 1964-1967. Ryad, Banquet Hall of the Arab Republic of Egypt, 1968. 10 vols.
73. John R. Brown. *The Daivash of Suleiman*. London, 1953. p. 239 ff. In: *Arabia and the Arabic Poets*. Beirut, 1971. The Quatrains of Nasir. Fourteenth-century Persian Poet. Paris, 1972. 263 p.
74. Kuscuoglu Orkun. Turkish Learners' Reading. *The English Language and its Teaching*, vol 14, N. 1, 1958. France.
75. Lippmann, C. *Arabic Poetry*. New York, 1953. 120 p.
76. American Heritage's Biographical Dictionary. New York, 1953. 120 p.
77. Nasrullah. *Encyclopaedia Iranica*. 1983. 185 p.

A2 2013  
2249



Gibb 1857-ci ildə Şotlandiyənin Qlazqo şəhərində anadan olmuş, ilk təhsilini doğma şəhərdə alıqdan sonra Londona gəlmış, dilçilik elminə böyük maraq göstərərək Şərqi adəbiyyatı ilə ciddi məşğul olmuşdur.

Gibbin bütün həyatının mənasına çevrilən Şərqi sevgisi çox təbii ki, "MİN BİR GECƏ" nağıllarından başlamışdır. 1817-31-ci illər arasında Qlazqo Universitetinin Şərqşünaslıq fakültəsinin professoru kimi fəaliyyət göstərmişdir. Gibb bütün ömrünü sərf etdiyi çoxcildli "Osmanlı poeziyasının tarixi" əsərinin ancaq birinci cildini görmüşdür. Altı cilddən ibarət olan bu əsar takca türk adəbiyyatı ilə maraqlanan tələbələr üçün deyil, hamçinin arəb və fars fakültələri üçün böyük əhəmiyyət kəsb edir.

9 789952 468229



Qafqaz Universiteti nəşri

Bakı, 2013

99794